



MUSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 28 fevral 2018-ci il Çərşənbə № 47 (6936) Qiyməti 60 qəpik

Xəbər

Ölkədə şok qətlər:
biri anasını,
o biri əvvəl
qonağı,
sonra özünü
oldurdu

yazısı sah.4-də

Gündəm

Casus şəbəkəsinin işi qapalı məhkəmədə



Herbi prokuror qalmaqallı məsələdən danişdi; orduya 1988-1990-ci illərdən sızan şəbəkə hansı cinayətlər törədib?

yazısı sah.7-də

Eldar Mahmudova qarşı çıxan yeganə general yeni araşdırma tələb edir

yazısı sah.10-də

Seçkinin ilk rəsmi namizədi bəlli oldu

yazısı sah.3-də

Novruzda əfv olmaya bilər

yazısı sah.4-də

Bayıl sürüşməsi pulda “ilişib”

yazısı sah.13-də

İran məharibəsi ehtimal: blef, yoxsa real təhlükə...

yazısı sah.8-də

Çexiyanın azad etdiyi kürd lider Saleh Muslim kimdir?

yazısı sah.10-də

Azərbaycanda maliyyə amnistiyası niyə olmadı...

yazısı sah.4-də

Fransa TV-dən şok iddia: “Soyuducu rus muzdluları ilə doludur”

yazısı sah.9-də

Ölkə məktəblərində vəziyyət “ruscadır”...

yazısı sah.13-də

DTX-nin həbs etdiyi baş redaktora prokuror iş istədi

yazısı sah.14-də

QƏRBİN SEÇKİ SÜRPRİZ(LƏR)İ - BAKİ ÜÇÜN DƏ KRİTİK GÖZLƏNTİ

Putinin yaxın adamından sensasion iddia: "Seçki ərefəsi mühəribə başlaya bilər"; səsvermə günü yaxınlaşdıraqca İrəvan və Moskvada narahatlıq artır; **Rusiya nəşri:** "Ermənistan Amerika ilə bağlı taleyüklü səhvə yol verə bilər..."




yazısı sah.5-də

Xaricdə təhsil alan dindarlar nezarət güclənir - qanun sərtləşir

Milli Məclisə yeni düzəlişlər göndərildi; əcnəbi və ya vətəndaşlığı olmayan şəxs dini təbliğat apararsa, 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq

yazısı sah.7-də



**ABŞ səfirinin
seçki
açıqlamalarının
pərdaarxası**

yazısı sah.6-də



**Tanınmış
xanım hakimin
qardaşı oğlu
yenidən həbs
olundu**

yazısı sah.7-də



**Gürcüstan
prezidentindən
Xocalı
qurbanlarına
laqeydlük**

yazısı sah.9-də



Azərbaycanda paytaxt üçün rəsmi şəhər kartı buraxılır

Paytaxt Baku üçün rəsmi şəhər kartı - "Baku Card" dövrüyə buraxılır. Bu, Azərbaycanda ilk və yeganə təcrübədir. Bu barədə Milli Turizmin Təbliği Bürosunun Media və PR üzrə məməcəri Kənan Quluzadə məlumat verib.

O, kartın qiymətlərini də açıqlayıb: "Baku Card" 3 növ olacaq 35, 60 və 90 manatlıq. 1-ci 24 saatlıq, 2-ci 72 saatlıq, 3-cü isə 1 həftəlik istifadə üçün nəzərdə tutulub.

Kart sahibləri ictimai nəqliyyatdan pulsuz, muzeylərdən və digər mədəniyyət mərkəzlərindən isə ödənişsiz və yaxud endirimlə istifadə edəcək. Bundan əlavə, "Baku Card" sahiblərini mağazalar, kafelər, restoranlar və digər yerlərdə endirimlər və xüsusi təkliflər gözləyir.

Bakıda daha 55 taxi dayanacaq məntəqəsi təşkil edilib

Bakıda daha 55 ünvanda taxi dayanacaq məntəqəsi təşkil edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. "Yeni taxi dayanacaq məntəqələrinin müyyənləşdirilməsi işləri davam edir.

Bu çərçivədə aparılan tehlillərin nəticəsinə əsasən, həmçinin, daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, daha 55 ünvanda taxi dayanacaq məntəqəsi təşkil edilib. Artıq yeni məntəqələrə müvafiq nişanlar qoyulur və yol nişanlanma xətləri çəkilir", - deyə məlumatda vurğulanıb.

Azərbaycanda investisiyaya yönəlmis bank kreditləri 24% azalıb

Azərbaycan iqtisadiyyatına sormaya qoyuluşunda bank kreditlərinin xüsusi çöküsü ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz bəndi azalıb. Dövlət Statistika Komitesi xəbər verir ki, bu ilin yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsat 6,7%-ni ve yaxud 63,9 mln. manatını bank kreditləri təşkil edib. Investisiyaya yönəldilmiş bank kreditlərinin hacmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,7% azalıb.

Qeyd edək ki, 2018-ci ilin yanварında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 960,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% az vəsat yönəldilib.

Narkoman qadınların sayı azalıb

Azərbaycanda rəsmi qeydiyyata alınan narkoman qadınlarının sayı azalıb. Səhiyyə Nazirliyindən bildirilib ki, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-ci 612-si, 2017-ci ildə isə 595-i qadın olub.

Ötən il yeni qeydiyyata alınan 2.115 (2016-ci ildə 2.142) narkoman qadınların 26-sı (2016-ci ildə 29-u) qadın olub.

Ümumən narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etdən, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çoxdur. Qadın narkomanların eksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir.

Nazirliyindən bildirilib ki, qadılarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərlə müqayisədə nisbətən daha tez formalıdır. Qadın narkomanların eksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir.

Nazirliyindən bildirilib ki, qadılarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərlə müqayisədə nisbətən daha tez formalıdır. Qadın narkomanların eksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir.

Ötən il ARDNF VTB-dən 7 mln. dollara yaxın divident əldə edib

2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "VTB Bank" tərəfindən 402 mln. 154,826 min rubl (və ya 6 mln. 920 min 672 ABŞ dolları) məbləğində divident göləri ödənilib.

Bu barədə "APA-Economics"ın sorğusuna cavab olaraq ARDNF-dən məlumat verilib.

Bununla da "VTB bankı"na edilən ilkin investisiya tarixindən (2013-cü il) müvafiq dövrün sonuna qədər olan müddət erzində ARDNF-yə ödənilmiş toplam dividend göləri 1 mlrd. 605 mln. 182 min 82 rubl (və ya 32 mln. 192 min 942 ABŞ dolları) təşkil edib.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01

Qubada itkin düşmüş alpinistlərin axtarışına yeni qrup qoşulur

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdü Namin Bunyatza, 1990-ci il təvəllüdü Babur Hüseynov və 1991-ci il təvəllüdü Fəridə Cəbrayılzadənin axtarışlarına yeni alpinist qrupu qoşulacaq.

Bu barədə "Trend"ə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı deyib. Onun sözlərinə görə, yeni qrup yaxın günlərdə axtarışlara qoşulacaq:

"Axtarışlar davam edir. Hava şəraiti nisbətən normallaşdır. Amma hələ ki heç bir nəticə yoxdur."

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyaztadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərək onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə



ile əlaqədar xüsusi mühafizə məsul şəxslərin öz xidməti vəziyətləriñən təbətəriñən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarıñın yüksəş imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmaga əlverişli olub-olmaması, marşrutun seçilmişələşməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində



"Avropa Məhkəməsi etiraf edib ki..."

"Azərbaycanın beynəlxalq təşkilatlararasında öhdəliyi hom də seçkilerin azad və şəfəf keçirilməsi ilə bağlıdır. Avropa Konvensiyasının 1 sayılı Protokolunda qanunverici orqanın seçkilerlə bağlı bu öhdəliyi əksini tapıb".

APA-nın məlumatına görə, bunu MSK-nin təşkilatçılığı ilə keçirilən seçkilerlə bağlı müräciətlərin araşdırılmasına həsr olunan seminarda İnsan Hüquqları üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.


Ç. Əsgərov bildirib ki, bu səbəbdən Avropa Məhkəməsinə yalnız parlament seçkileri ilə bağlı müräciət edilə bilər: "Bununla belə, Avropa Məhkəməsi seçkide namizədiyi sarbəst irəli sürmek hüququnun təmin edilməsini zəruri sayır və bu barədə müräciətləri araşdırır bilər. Ancaq Avropa Məhkəməsi namizədin seçkileri udu-b-udmamışı kimi müräciətlərə baxmır. Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki sahəsində qanunvericiliyin demokratiya xidməti edir. Avropa Məhkəməsi Azərbaycanda seçkilerlə bağlı ciddi pozuntular aşkar etməyib. Burada səhəbət ancaq texniki məqamlarla bağlı olub".

Şirvan sakinindən heroin götürülüb

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun eməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin eməlli tərəfdən şəxslərin aşkar edilərək məsuliyətə celb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilir.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumatda görə, narkotik vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin eməlli tərəfdən şəxslərin aşkar edilərək məsuliyətə celb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilir.

Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılb, istintaq gedir.



Bakıya qar yağmayaqacaq

"Qiş aylarında Bakıya qarın yağmaması iqlim deyişməleri, iqlimin istiləşməsi ilə bağlıdır. Bundan sonra belə olacaq".

Bunu APA-ya Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O bildirib ki, planetin qlobal temperaturu yüksəlir: "Qiş aylarında havaların müşlayım keçməsi, fevral ayında qarın yağmaması iqlim deyişməleri ilə bağlıdır, başqa səbəbi yoxdur. Bunların mənfi fəsadlarını həyatımızda hiss edirik. Qar özü ilə bərəkət gətirir. Başqa tərəfdən, mikroblar özür, xəstəliklər azalır. Eyni zamanda qarın yağması yuxarı dağlarda su ehtiyatının yiğiləsi deməkdir. İstilər düşəndən sonra qar əriyir, çaylardada ilboyu su olur, insanlar ondan istifadə edirlər. Bütün bunlar olmamışaq. Qlobal istiləşmə təbii ki, insan sağlığında manfi təsirlərini de göstərəcək".

İnstitut direktoru Xəzər dənizində suyun səviyyəsinin hazırlıq vəziyyətine də toxunub. Onun sözlərinə görə, suyun səviyyəsi ilə bağlı ciddi narahatlıq yoxdur: "Xəzərde suyun səviyyəsinin qalıb-enmə halları müşahidə olunsa da, azdır. Bu, ekstremlal hal deyil".

İnstitut direktoru Xəzər dənizində suyun səviyyəsinin hazırlıq vəziyyətine də toxunub. Onun sözlərinə görə, suyun səviyyəsi ilə bağlı ciddi narahatlıq yoxdur: "Xəzərde suyun səviyyəsinin qalıb-enmə halları müşahidə olunsa da, azdır. Bu, ekstremlal hal deyil".

Dağıstanlı nazir ölkədən qaçdı



Ibrahim Qazibayov

"Qazibayov tutmağa hazırlanırdılar, lakin o, respublikadan qaçdı. Nazir işdə deyil", - agentliyin həmsöhbəti qeyd edib. Hazırda Dağıstanda Moskvadan gelmiş güclü strukturlarının nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın meqsədi respublikada "qanunçuluğun vəziyyəti"ni müyyənleşdirməkdir.

Fevralın 26-da Amsterdama Azərbaycanın en böyük diaspor təşkilatlarından olan Avropa Azərbaycanlıları Kongresinin (növbədənənar) VI Qurultayı və Xocalı soyqırımının 26-ci ildönümüne həsr edilmiş mərasimlərə start verilib.



"Yeni Müsavat" qəzetiin xəbərində, 26 fevral axşam saatlarında Amsterdam şəhərində "De Roode Hoed (The Red Hat)" Mərkəzində simfonik orkestrin iştirakı ilə Xocalı soyqırımının 26-ci ildönümüne həsr edilmiş rekviyem-konsert baş tutub. Axşam saatlarında baş tutan program Azərbaycan Respublikasının dövlət himminin oxunması ilə başlanıb. Daha sonra Heydər Əliyev Fondunda "Xocalıya Ədalət" Beynəlxalq Məlumatlandırma Kampaniyası çərçivəsində hazırladığı qısa filmin təqdimati keçirilib. Tədbirdə həmçinin Vyana Konservatoriyasının telebəsi Onida Danger də Azərbaycanla bağlı öz fikirlərini bölüşüb.

Anım tədbiri Azərbaycan və dünya klassikasına aid olan həzin musiqi ifalarının müşayiəti ilə keçirilib.

Tədbirdə Prezident Aparatı İctimai-siyasi şöbəsinin rəhbəri, prezidentin köməkçisi Əli Həsənov, "Kasıpi" Mətbuat ve Təhsil Mərkəzinin rəhbəri, "Kasıpi" qəzetiin təsisçisi Sona Vəliyeva, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitesinin rəhbəri Nazim İbrahimov və komitənin digər rəhbər səxsləri, xalq şairi Sabir Rüstəmxanlı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzile Rüstəmxanlı, Avropa Azərbaycanlıları Kongresinin prezidenti Sahil Qasimov, AAK-nın vitse-prezidenti, iş ad-

Amsterdamda Xocalı soyqırımının ildönümü

Diaspor fəaliyyətində fərqlənən şəxslər təltif edildi; Avropa Azərbaycanlıları Kongresinin qurultayı keçirildi



pa Azərbaycanlıları Kongresinin idarə Heyətinin hesabatı səslənib. Arndina isə paneller üzrə keçirilən tədbirdə müxtəlif mövzular müzakirə edilib. Mandat komissiyasının məlumatından sonra birinci panel icası başlanıb. Önce Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin "Cümhuriyyəti ili" elan edilməsi haqqında" sərəncamına uyğun olaraq Avropa ölkələrinə Azərbaycan Xalq Cümhuriyyətinin yüzülliyin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Kongresinin Tədbirlər Planı layihəsinin müzakirəsi keçirilib.

Avropa Azərbaycanlıları Kongresinin fəxri prezidenti, AAK-nın İcraiyyə Komitəsinin üzvü Samira Patzer İsmayılovanın moderatorluğu ilə baş tutan panelə spikerlərin də çıxışları da dinlənilib.

AAK-ın İcraiyyə Komitəsinin üzvü, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın moderatorluğu ilə keçirilən ikinci paneldə isə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Avropa ölkələrinde 1918-ci il 31 mart azərbaycanlılarının soyqırımının yüz illiyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Kongresinin

Tədbirlər Planı layihəsinin müzakirəsi baş tutub. Tədbirin gedişində spikerlərin də mövzu ilə bağlı meruzəleri dinlənilib.

III panel icası "Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq seviyyəsi, problemlər və onların həll yolları" mövzusunda idi. Musavat.com xəber verir ki, Mətbuat Şurası idarə Heyətinin üzvü Azər Həsətin moderatörlüğü ilə keçirilən panelədə spikerler APA Holdingin prezidenti Vüsələ Mahirqizi, "Yeni Müsavat" Media Qrupunun rehbəri Rauf Arifoğlu, "Gündəlik Teleqraf" MMC-nin rehbəri Aynur Quliyeva və "Report" İnformasiya Agentliyinin baş direktoru Murad Əliyev olub.

Qurultayın sənəd layihələrinin müzakirəsi tədbirin sonuna yaxın baş tutub. Müzikirələrə Avropa Azərbaycanlıları Kongresinin 2018-2021-ci illər üçün fealiyyət proqramı, qurultayın qətnaməsi, Qurultay iştirakçılarının Xocalı soyqırımı 26-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlarla bəyanatı, "Metsamor" Atom Elektrik Stansiyası ilə bağlı beynəlxalq qurumlara müraciəti daxil edilib. Avropa Azərbaycanlıları Kongresinin rəhbər organlarının yeni tərkibinin formalasdırılmasından sonra qurultay öz işini yekunlaşdırıb.

□ SEVİNC
"Yeni Müsavat"

Seçkinin ilk rəsmi namizədi bəlli oldu

Müsavatda Sərdar Cəlaloğlunun dəstəklənməsi barədə müzakirələr....

Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyinə namizədliyi irəli sürülən İlham Əliyevin namizədliliyini fevralın 27-də qeydə alıb. Bu barədə qərar MSK-nin iclasında qəbul edilib. İclasda nəzərə çatdırılıb ki, 900 imza varəqində təqdim edilən 45 min imzadan 42 min imza yoxlamılib və bu imzalar etibarlı olub. Seçki Məcəlləsinə əsasən 42 min etibarlı imza İlham Əliyevin namizədliliyinin qeydə alınması üçün yetəri olduğundan yoxlama prosesi dayandırılıb.

Namizədliyi irəli sürülən digər iddiçilərdən isə hələlik heç biri imzatoplama kampaniyasını başa çatdırmayıblar.

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev "Yeni Müsavat" a indiyək toplaşdıqları imzaların 22 mini keçidiyi məlumat verib. Onun sözlerine görə, bölgelərdə imza toplama işində çətinliklər var. Səbəb insanların siyasi aktivliyinin aşağı olmasıdır.

AÇ Partiyanın sədri Tural Abbaslının namizədliliyi üçün də imza toplama işi gedir. Seçki qərargahının sədri Əhəd Məmmədli məlumat verib ki, kampaniya çətinliklərə də olsa yaxşı gedir: "İmza vəreqələrimizin böyük ek-səriyəti Azərbaycan boyu



lərində iştirak etməsinə təzyiq kimi qəbul edir. Hesab edirik ki, Akif Nağıın seçki qərargahının rəhbəri Barat İmanı bildirik ki, Seçki Məcəlləsinin tələblərinə görə MSK imza verecələrini fevral ayının 23-də onlara təqdim etmeli olsa fevralın 27-də təqdim etməyib: "Təessüf ki, coxsayılı müraciətlərinə görə MSK-ya gedib imza vəreqələrini tələb etməyimizə baxmayaraq, bize heç bir konkret cavab vermır, ləğimənin sebəbələrini izah etmirlər. Bir daha bayan edirik ki, biz bunu Akif Nağıının prezident seçki-

paniyası da davam edir. Mərkəzi Seçki Qərargahının rəhbəri Talyat Əliyev bildirib ki, imzatoplama kampaniyasına yeni başlanısa da proses süni əngeller yaradır".

Bu arada Sərdar Cəlaloğlunun namizədliliyinin dəstəklənməsi ilə bağlı Müsavat Partiyasının Avropada yaşayan tanınmış üzvü Eldəniz Yusibov Müsavata müraciət edib. E.Yusibov Azərbaycan mütəxəssisini prezident seçkisinin 6 ay öncə çəkiləsini əsas getirərək, 11 aprel seçkisindən imti-

na edib boykot taktikasını düzgün hesab etmədiyini bildirib. Gununse.info-ya açıqlamasında deyib ki, hazırkı situasiyada müxalifə ya tam olaraq seçkiye qatılmalı, ya da Sərdar Cəlaloğlunun namizədliliyinə dəstək vermelidir: "Hər bir siyasi partiya seçkiye hazır olmalıdır. Yeni seçki qurtardı növbəti seçkiye hazırlanmalıdır. Belə ol halda müxalifət Azərbaycanda prezident seçkilərinin 6 ay evvelə çəkiləsindən narahat olmamalıdır. Fikrimə, müxalifət yaranmış şəraitdə asılı olmayıaraq seçkiye qatılmalı idi. Partiya istənilən halda seçkiyə iştirak etməlidir. Çünkü demokratik dəyişikliyin seçkilərənən başqa varianti yoxdur. Seçkinin keçirilməsindəki manələrə gəldikdə isə müxalifət partiyalarının seçkidən imtinasi neticə olaraq heç nəyi dəyişməyəcək. Bu gün keçirilən seçkilərin nəticələrinə nəzər salsaq görərik ki, legitimlik məsəlesi həkimiyət üçün problem yaratmayıb və bu seçkiyə de olmayıacaq. Nə qədər gec deyil, müxalifət təcili qərar verib seçkidə iştirak etməlidir və bundan müxalifətin təmərküzleşməsi üçün istifadə etməlidir. Hələ gec deyil. Əgər iştirak etmirsə də, seçkidə iştirakın başqa variantını tapmalıdır. Müxalifə iştirak etməyəcəyi təqdirdə, seçkiye qatılmaq barədə qərar verən ADP sədri Sərdar Cəlaloğlunu müdafiə etməlidir. Artıq o, namizədliliyini irəli sürüb və imza vəreqələrini də alıb. Müxalifə ona kömək etməlidir və onun seçki kampaniyasında fəal iştirak etməlidir".

ADP sədriin birinci müavini Həsət Rüstəmov isə bu mövqeyinə görə E.Yusibova təşəkkür

edib və müxalif qurumlarla danışıqlar aparıldılarını açıqlayıb: "Seçkilərde iştirak qərarı verdiyimiz ilk gün bütün müxalifət partiyalarına, ziayılara, QHT nümayəndələrinə namizədimizə və ADP-nin seçki kompaniyasına dəstək xahişi ilə şifahi müraciət etmişik. Əksər müxalifət partiyaları ilə birbaşa danışıqlar aparmağa başlamışıq. Artıq Ümid Partiyası bize rəsmi destəyini ifadə edib. Digər partiyalarla danışıqlar davam edir".

Eldəniz Yusibovun seçkide iştirak ve S.Cəlaloğluna dəstək çağrısını etməsi Müsavat Partiyasında fərqli yanaşmala yəqin. Belə ki, Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sevinc Hüseynova sosial şəbəkədə E.Yusibova sərt cavab yazi: "Bu Eldəniz Yusubov Sərdar Cəlaloğlunun prezidentə müraciətini oxumayıb? Özü müsavatçı deyil? Bilmir ki, partiyanın qıxdığı qərarı qəbul etməlidir? 2013-cü ilde Milli Şuranın vahid namizədini dəstəklədik, ne dəyişdi ki? Kimse ona çatdırınsı ki, belə müraciətləri edəndə partiya rəhbərliyi ilə məsləhətləşmək lazımdır".

Müsavat Məclisinin üzvü Fəxrəddin Abbas isə yazır ki, Eldəniz bəyin təklifi ilə heç bir halda razılışmaq mümkün deyil. Müsavat Məclisinin üzvü Valeh Hümmətoğlu isə E.Yusibovun təklifinə müsbət münasibət ortaya qoyub: "Sərdar Cəlaloğlu o biri namizədlərə nisbətən ən uğurlu namizəddir. Eldəniz bəyin təklifinə birmənalı yox demək olmaz. Müzikirəye ehtiyac var".

□ Etibar SEYDAGA,
"Yeni Müsavat"



Prezident Mingəçevirdə açılışlarda iştirak edib

Fevralın 27-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.

İqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova məlumat veriblər ki, ümumi dəyəri 144 milyon manat olan fabrikların yaradılmasına iqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kümək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabrikler Almaniya, İsvəçre, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. "Bu fabriklərdə 700-750 insan işlətən edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır".

Bunu prezident İlham Əliyev "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə müəssisələrinin açılış mərasimində deyib.

"Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətle, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rol olacaqdır. 700-750 insan burada daimi işlə təmin edilir. Buraya böyük vəsait yatırılıb, 140 milyon manat sərməyə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan sərməyə qoyuluşu üçün çox elverişli məkandır, gözəl ölkədir", - deyə dövlət başçısı əlavə edib.

O bildirib ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollarlardan çox sərməyə qoyulub: "İndi bizim esas məqsədimiz ondan ibarətdir ki, bu sərməyə daha çox qeyri-neft sektoruna qoyulsun".

Yeni fabriklərlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşübllər.

Fevralın 27-də prezident İlham Əliyev Mingəçevir şəhərinin elektrikpaylayıcı şəbəkəsinin Avtomatik idarəetmə-Nəzarət Mərkəzinin və "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər.

Prezident həmin gün Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağaci hissəsinin açılışını da edib.



Novruzda əfv olmaya bilər

Əfv Məsələləri Komissiyası bu həftə yenidən toplanacaq. Bu barədə modern.az-a komissiyanın üzvü Rəşad Məcid bildirib. R.Məcid deyib ki, daxil olan müraciətlər həddindən çoxdur: "Müraciətlər daxil olmaqla davam edir. Komissiya və katiblik gərgin olaraq çalışır".

Onun sözlərinə görə, növbəti əfv sərəncamının prezident tərəfindən mayda imzalanacağı gözlənilir:

"Müraciətlər çox olduğundan hamisini Novruz bayramına qədər araşdırmaq mümkün olmayıcaq. Çox güman ki, əfv sərəncamı ölkə rəhbəri tərəfindən mayda imzalanacaq".

Vətəndaşı təhqir etmiş polis leytenantının poqonu söküldü

Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

APA xəbər verir ki, bir neçə gün önce sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını eks etdirən video yayılıb. Dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən xidməti yoxlama aparılıb və nəticədə fakt təsdiqini tapıb. Bundan sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmək vətəndaşı təhqir etdiyinə, polis adına yaraşmayan və bu ada xələf gətirən hərəkətlərə yol verdiyinə görə Binoqədi Rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı Rəşad Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Azərbaycandan kənara maliyyə axını davam edir. 2014-cü ildən başlayan böhrandan sonra hökumətin tətbiq etdiyi müxtəlif tədbirlərə rəğmən, ölkədən kənara pul çıxarılması qarsısı tam olaraq alınmayıb. Bu vəsaitlərin bir qismi müxtəlif ölkələrdə biznes, daşınmaz əmlaka yatırılır, bir qismi isə Avropa və ABŞ banklarının saxlanılır.

Ölkədən kənara maliyyə axını əksər hallarda qeyri-leqlə formada baş verir. Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətinin aşkarladığı bir qrupun ölkədə çıxardığı vəsaitin həcmi 80 milyon dollar təşkil edirdi. Diger tərəfdən, ölkədən kənara çıxarılan pullar hesabına xaricdə daşınmaz əmlak alanların sayı durmadan artır. Məsələn, qonşu Türkiyədən Azərbaycan vətəndaşları 2016-ci ildə 610, 2017-ci ildə isə 942 mənzil alıbblar. Türkiye Statistika İdaresinin məlumatına görə, bu ilin yanvarında alınan mənzillərin sayı isə 65 olub. Müqayisə üçün bildirik ki, ötən ilin yanvarında azərbaycanlılar Türkiyədən 54 mənzil almışdır.

Maliyyə axınlarının bir xətti müxtəlif ölkələrə sərməyə qoyuluşları təşkil edir. Hansı ki, bunun da əksər hissəsi gizli yollarla, Azərbaycandakı əsl sahibin deyil, onun yaxın adamlarının vasitəsilə həyata keçirilir. Bu gün Şərqi Avropa, Mərkəzi Asiya, eلا qonşu Gürçüstəndə Azərbaycan kapitalı ilə qurulan yüzlərə şirkət fəaliyyət göstərir.

Onu da qeyd edək ki, vəsaitlərin Azərbaycandan kənara axmasının qarşısının alınması üçün müxtəlif əsurların tətbiq olunması təklif olunur. Belə əsurlardan biri maliyyə amnistiyasının tətbiqidir. Dəfələrlə gündəmə getirilən bu əsuldan bir çox ölkələrdə istifade olunmaqdadır. O cümlədən qonşu Rusiyada böhran başlandıqdan dərhal sonra elan olunmuş maliyyə amnistiyasının müddəti 2019-cu ilədək artırılıb.

Hazırda Azərbaycan iqtisadiyyatının ən böyük ehtiyacı maliyyə vəsaitlərinədir. Əksər xarici və yerli ekspertlər iqtisadiyyatın maliyyə ehtiyaclarının qarşlanması üçün elave mənbələrin tapılmasına son dərəcə zəruri olduğunu vurğulayırlar.

Iqtisadçı-ekspert Rəşad Həsənova görə, maliyyə təminatı Azərbaycan iqtisadiyyatının ən zəif həlqələrindən bərədir: "Əgər səhəbət iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafından gedirse, bu istiqamətdə ən mühüm çatışmazlıq maliyyə təminatı sahəsindədir. 2014-cü ildən bank sistemində başlayan re-sessiya bu problemi daha da dərinləşdirib. Azərbaycanda faktiki olaraq, alternativ maliyyə mənbələrindən istifadə təcrübəsi də çox zeifdir. Qiymətli kağızlar bazarı demək olar ki, inkişaf etməyib, vençur fondları yox səvviyəsindədir, etimad fondları yoxdur. Belə bir şəraitdə mövcud resurslardan səmərəli istifadə etmək lazımdır".

Ekspert deyir ki, 90-ci illərin əvvəllerindən etibarən Azərbaycanda kapital yığıımı qeyri-bərabər formada baş verib: "Daha çox kapital olaqarla-

Azərbaycanda maliyyə amnistiyası niyə olmadı?

Ekspert deyir ki, kənara çıxarılan pulların çox böyük hissəsi passiv formada saxlanılır



rın elində cəmləşdi. Və kapitalın cəmləşməsi prosesi illeqlə formada oldu: burada qeyri-qanuni biznes, korrupsiya kimi elementlər mühüm rol oynadı. Bu isə son nəticədə qeyri-qanuni vəsaitlərin müəyyən qrupların əlinde cəmləşməsinə getirib çıxarıb. Belə bir şəraitdə belə qruplar vəsaitlərin böyük hissəsini xaricdə saxlayırlar. Səhəri gün onların buradakı illeqlə fealiyyətlərinə təhlükə yaranarsa, araşdırma predmeti olarsa, o vəsaitlərlə öz gələcəklərini sığortalışdırırlar. Bu vəziyyətdə həmin qrupların digər mənbələr hesabına gəlirlərinin çox olması o gelirlərin iqtisadiyyata geri dönməsinin qarşısını almış olur".

R.Həsənovun sözlərinə görə, maliyyə amnistiyası əslinde strateji yol xəritələrində milli iqtisadiyyatın şaxələndirilməsi prinsipləri çərçivəsində də nəzərdə tutulub: "Maliyyə amnistiyası elan etmekle ölkədə bu güne qədər elə olunmuş gəlirlərin leqləşməsinə şərait yaradılır, leqləşmiş gəlirlərin iqtisadiyyata axını genişləndirir, bunun üçün hüquqi baza formalasdırılır. Bundan başqa, ən əsası isə dövlət gəlirləri artır. Amnistiyatın ilkin mərhələsində vəsaitlərin leqləşməsi üçün hüquqi baza formalasdırılır. Aldığı xəsarətlərə xəstəxanaya yerləşdirilən Z.Islamova fevralın 26-da ora-da olub. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Islamov saxlamılıb.

Faktla əlaqədar rayon prokurorluğu tərəfində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cina-yet işi başlanıb.

Bundan başqa, fevralın 25-de Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəferova evində münaqışə zəminində Gəncə şəhər sakini Qorxmaz Bağırov tərəfindən qətlə yetirilib. Fevralın 26-da Q.Bağırov Kəpəz rayonunun Məhsəti qəsəbəsindəki evinin həyətində özünü asıb. Araşdırma aparı-

ranlar çox azdır. Azərbaycan iqtisadiyyatında mənfeət nor-

ması yüksəkdir, işlənməmiş sahələr çoxdur. Yeni buraya qoyulan vəsaitləri çox tezliklə geri görmək mümkündür. O passiv vəsaitlərin ölkə iqtisadiyyatına cəlb olunmasının ən yaxşı üsulu isə maliyyə amnistiyasıdır. Çox təessüflər olsun ki, bu məsələ hələ ki reallaşır".

□ **Dünya SAKIT,**
"Yeni Müsavat"



Şok qətlər: biri anasını, o biri öncə qonağını, sonra özünü öldürdü

Fevralın 25-də Qaradağ rayonunun Əlet qəsəbəsində yaşayan Cəmil İslamov münaqışə zəminində anasız Zərnisan Allahverən qızını döyüb. Aldığı xəsarətlərə xəstəxanaya yerləşdirilən Z.Islamova fevralın 26-da ora-da olub. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Islamov saxlamılıb.

Faktla əlaqədar rayon prokurorluğu tərəfində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cina-yet işi başlanıb.

Bundan başqa, fevralın 25-de Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəferova evində münaqışə zəminində Gəncə şəhər sakini Qorxmaz Bağırov tərəfindən qətlə yetirilib. Fevralın 26-da Q.Bağırov Kəpəz rayonunun Məhsəti qəsəbəsindəki evinin həyətində özünü asıb. Araşdırma aparı-

Azərbaycan, Rusiya və Ermenistanda prezident seçkilərinə az qaldı. Martin 18-də Rusiyada, aprelin 11-də isə Azərbaycanda seçkidi. Sabah - martin 1-də isə işgalçi Ermənistən parlamentində yeni prezidentin seçkisi ilə bağlı səsvermə olacaq. Möcüzə baş verməsə, hakim rejimin namizədi, Böyük Britaniyadakı səfir və iş adamı Armen Sərkisyan eley birincin turdaca qalib gələcək.

Regionun və dünyanın əsas diqqəti isə bəlli səbəblərdən Rusiyadakı seçimlərə yönəlikdir. Burada da möcüzə qeydə alınmasa, martin 18-də indiki prezident Vladimir Putin siyasi hakimiyyətinin ömrünü daha 6 il uzadacaq. Ancaq belə görünür ki, bu, Putin üçün gözənləndiyi qədər asan və başağrısız olmaya da bilər. Ən əvvəl o səbəbə ki, xüsusən Qərb, ABŞ daha 6 il onunla işləməkdə maraqlı deyil. Putin Rusiyası postsovet məkanı, Yaxın Şərqi regionu, hətta Avropa üçün təhlükeli dövlət hesab edildiyi üçün.

Bu üzdən bəzi politoloqlar Qərbən V.Putinə ictimai rəyə təsir edə biləcək qəfil seçimləri sürprizləri də istisna etmirlər. O sırada Rusiya prezidentinin selahiyətli nümayəndəsi, ictimai Palatının üzvü, politoloq Sergey Markov iddia edir ki, martin 18-də Vladimir Putinin yenidən prezident seçilməsini əngəlləmək üçün Donbasda (Ukrayna) yaxın günlərdə müharibə başlaya bilər. Bu haqda o, özünün facebook səhifəsində yazır (publika.az).

"Kiyev hakimiyyətinin nəzarətində olan KİV-lər Rusiya qoşunlarının müdaxiləsi ehtimalının yüksək olduğu və Rusiyanın hücumuna cavab vermek zərurəti barədə təbliğat kampaniyasına başlayıblar. Bu, ehtimal etməyə imkan verir ki, Kiyev yaxın günlərdə genişmiqyaslı təxribat hazırlayırlar. Aydırındır ki, Rusiyyada prezident seçimləri ərefəsində yeni müharibənin əsas məqsədi seçimləri təsir etməkdir" - politoloq qeyd edib.

Markov Ukrayna Silahlı Qüvvələrinin əsas zərba istiqamətləri kimi Donetsk, Lugansk və Qorlovka şəhərlərinin adalarını çəkib. "Yüzlərlə insan hələk olacaq. Bündən sonra Ukrayna əməliyyatları dayandıracaq. Və Rusiya əhalisinin reaksiyasını gözləyəcəklər. Neticədə, Rusiya çox çətin vəziyyətdə olacaq. Bəyanatlarla kifayətlenmək lazımdır? O halda Putinin Donbasdakı rusları qorumaqda qabiliyətsiz olduğu bildiriləcək və prezident seçimləri ərefəsində onun reytinqinin keşkin düşməsi başlanacaq", - deyə Markov əlavə edib.

Yada salaq ki, martin 18-də həm də Krimin Rusiya tərəfindən ilhaqının rəsmiləşdirilməsinin 4-cü ildönümüdür. Görünür, Moskva bu tarixi də təsadüfi seçməyi. Ukraynanın Xarici İşlər Nazirliyi isə bu arada Krimda prezident seçimlərinin keçirilməsinə qarşı etirazla Rusiyanın Xarici İşlər Nazirliyinə nota göndərib.

Maraqlıdır ki, Rusiyanın sahili Ermənistanda da Qərbin, ABŞ-in mümkün seçki sürprizlərindən dolayı təlaş baş qaldırıb. Məsələn, erməni hərbi



Qərbən seçki sürpriz(lər)i - Bakı üçün də kritik gözənti

Putinin yaxın adamından sensasion iddia: "Seçki ərəfəsi müharibə başlaya bilər"; səsvermə günü yaxınlaşdıqca İrəvan və Moskvada narahatlıq artır; **Rusiya nəşri:** "Ermənistən Amerika ilə bağlı taleyüklü səhvə yol verə bilər..."

ekspert Ayk Naapetyan "Sputnik Ermənistən" a məsahibəsində Markovdan da uzağa gedərək deyib ki, amerikalılar Rusiya rəhbərliyinə qarşı bu ölkə sərhədləri boyunca konflikt nöqtələrini qızışdıraraq, baş ağrısı yaratmağa cəhd edə bilər (axar.az).

Onun iddiasına görə, Qarabağda da situasiyanın gərginlaşdırılmış Putine amerikalılar tərəfindən seçkiqabağı və ya sonrası üçün hazırlanmış sürpriz ola bilər: "Ermənistən prezidenti dəfələrlə bəyan edib ki, yeni müharibə şəraitində Ermənistən Qarabağla hərbi ittifaq haqqında müqavilə imzalayacaq və ona herbi yardım edəcək. Başqa sözlə, İrəvan da konflikt tərfi olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan İrəvan KMTT-nin yardımını tam şəkilde istəmək haqqına sahibdir. Azərbaycan tərəfindən konfliktə Tərkibetli Türkəstan qarışır. Türkəstanın arxasında isə aydırındır ki, NATO dayanır. İndi məsələ odur ki, güc mərkəzləri genişmiqyaslı konfliktə hazırlırları?"

Bu kimi kritik gözlənti və iddialar söz yox ki, Bakının məxsusi diqqəti olmasına diktə edir. Həm də o səbəbə ki, Azərbaycanın özündə də seçki yaxınlaşır. Lakin Rusiya və onun işğal ortağ Ermənistəndən fərqli olaraq Azərbaycan balanslı xarici siyaset yürüdür, İrəvan və Moskvadan fərqli olaraq, Qərbən, Amerikanın bölgədəki maraqlarına təhlükə kəsb etmir.

Bakı həmçinin Moskva və İrəvan kimi yaxın qonşularla (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova) qarşı işğalçılıq siyasetindən dolayı təlaş baş qaldırıb. Məsələn, erməni hərbi

səti apararaq, Qərbən buradakı təhlükəsizlik maraqlarına təhdid də yaratır.

Əksinə, Azərbaycan iri enerji və nəqliyyat layihələrində açar ölkə kimi həm bölgənin, həm də Qərb (Avropa) ölkələrinin Moskvadan energetik (siyasi) asılılığını azaltmağa kömək edir. Hazırkı inşa edilməkdə olan və 2020-ci ilde tam istismara verilecek, "Şəhərəniz -2" qazını Avropa bazarına çatdıracaq Cənub Qaz Dəhlizi də eyni məqsədə xidmet edir.

Ermənistən isə rus hərbi bazaları ilə birgə bölgədə bilavasitə Kremlin maraqlarının əsas təminatçısı və ötürücsüdür. Eyni zamanda qonşularla - Azerbaycana və sirf qərbiyönlü kurs yürüdən Gürcüstana real təhlükə mənbəyidir. Təsadüfi deyil ki, Rusiyaya qarşı ABŞ-in silah sanksiyalarından ən çox qorxuya düşən Ermənistəndir. Nədən ki, Rusyadan savayı hansısa başqa ölkədən silah-sursat almaq iqtidarına deyil - həm maliyyə imkanı yoxdur (Rusiya silah işğalçıya dönya-da ən ucuz qiymətə satır), həm də Moskva qoymaz.

Bu mənada Qərbən, ABŞ-in Rusiyaya, onun regiondakı əsas ələltisi və hərbi qalası Ermənistənə hansısa seçki ve ya seçkisonrası neqativ sürpriz(lər) olacaqsa belə, bu, Azərbaycan üçün, Gürcüstan üçün daha çox "anti-sürpriz" anlamında ola bilər. Bütün hallarda Bakı seçki etrafında gələn prosesləri diqqətdə saxlamaq zorundadır. Çünkü səhəbə həm də Qarabağda vəziyyətin hansı məcrada inkişaf tapacığından və yeni müharibə ehtimalından gedir. Artıq kritik bir

□ "Yeni Müsavat" in analitik xidməti

"Onları doğru yola gətirin"

Əli Həsənov: "Hazırkı xaricdə azərbaycanlı, müsəlman adına ləkə gətirən təmsilcilər də var"

Avropa Azərbaycanlılarının Amsterdamda keçirilən toplantısında Prezident Administrasiyəsinin İctimai-siyasi şöbəsinin rəhbəri, prezidentin köməkçisi Əli Həsənov çıxış edərə bildirib ki, hazırkı Azərbaycanın qarşısında dayanan əsas vəzifə bütün aqrı-acılarımız olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır.



Musavat.com xəbər verir ki, Ə.Həsənovun sözlərinə görə, erməni qonşuların xüsətinin, cinayətkar erməni siyasetini dünyaya çatdırmaq Azərbaycan camiyyətinin, siyasi elitanın, həm də xaricdə Azərbaycanın təmsil edən soydaşlarımızın vəzifəsidir: "Ermənilər uzun illər dünyada anti-Azərbaycan yuvalar qurubalar. Bu yuvalara müxtəlif vasitələrlə, xarici ölkələrin KİV-lərini, jurnalistlərini celb ediblər. Erməni lobbisinin dəstəyi ilə xaricdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da bu istiqamətdə dəstək verirlər. Dünyada anti-Azərbaycan koalisiyası çox güclüdür. Bu böyük güc qarşısında diaspora böyük mübarizə aparrı. Çox çətin işdir".

Ə.Həsənov eyni zamanda bildirib ki, hazırkı Ermənistən imkanlı, harınlımlı ermənilər hesabına fondlar yaradır və "Araxax tanıdaq" aksiyası keçirirler. PA rəsmisinin sözlərinə görə, onlar ən məşhur insanları Ermənistana, Dağlıq Qarabağ'a aparlırlar. Məqsəd isə guya Qarabağda formalaslaşmış bir erməni cəmiyyəti olduğunu göstərmək, azərbaycanlıların isə burada qırığın törətmək istədikləri ilə bağlı əfəngiyəti yamaqdır. Bu cür yalanlara qarşı birgə mübarizənin vacibliyini vurğulayan çıxışçı faciələrimizin ildönümü ilə bağlı tədbirlərin keçirilməsinin də önemini qabardır: "Dünya ermənilərin həqiqi simasını ayırd etməyince biz bu aksiyaları həyata keçirməli, dünyaya bunu yaymalyıq. Diaspora komitələrinin fealiyyəti güclüdür. Hər bir azərbaycanlı fədakarcasına bu işləri görməlidir".

Ə.Həsənov bu məsələdə medianın gücünə də toxunub. O deyib ki, bu güclə Azərbaycan dövlətçiliyinin inkişafi, milli ideyaların təbliğini həyata keçirməliyik. Medianın ən yaxşı ordu, ən yaxşı vətəndaş, ən yaxşı qəhrəmanlıq nümunələrini təbliğ etməsinin vacibliyinə toxunan PA rəsmisi xaricdə yaşayan hər bir azərbaycanlı üçün bu informasiyaların təbliğat vasitəsi olduğunu vurğulayır: "Almaniyaya sonradan köçən azərbaycanlı da bizim üçün əzzidir, vaxtilə Azərbaycanda yaşayıb, sonra İsrailə köçən yəhudü də, Amerikada təhsil alıb, sonra orada yaşayıb gənc də. Həmizindən gözənlərlərimiz var. Çiyinizi bu yükün altına verməlisiniz. On illərdir dünyada yayılan erməni xüsətinə, xarici ölkə vətəndaşlarının, vergi ödəyicilərinin haqqını sömürərək, yaşayış ermənilərin anti-insani təbliğata qarşı çıxış etməlisiniz. Bir insanın gücünən ölçüsü onun iradəsidir. Biz milli iradəmizlə güclü ola, qalib gələrik. Biz xaricdə yaşayan azərbaycanlılara inanır, güvenirik".

PA rəsmisi eyni zamanda vurğulayıb ki, hazırkı xaricdə azərbaycanlı, müsəlman adına ləkə gətirən təmsilcilər də var. Qurultay iştirakçılara müraciət edən Ə.Həsənov "onları da təcrid etməyin, sıralarına dəvət edin" dedi: "Onlara başa salın, yanlış olduqlarını anladın. Onları doğru yola gətirin. Bu adamların bəziləri Azərbaycanın dövlət simvollarına saygısızlıq edir. Təsəvvür edin ki, illərdir Azərbaycanda yaşayış hansısa bir Holland vətəndaşı Hollandiyanın dövlət simvollarını layiq olmayan yerə atır. Siz elə şərait yaradın ki, ən azından sizi görən də xəcalet çəksinlər. Bu xəcalet onların islah olunmasına yardım edəcək".

2018-ci ilin Azərbaycanın tarixində mühüm il olduğunu xatırladan Ə.Həsənov seçki ilində xaricdə yaşayan azərbaycanlıları da fəal olmağa çağırıb.

□ Musavat.com



Öz yarından təsəssübkeslik,
yoxsa çörək-su məsələsi?

Samir SARI

Egər bu saat durub yazsam ki, Yaponiya pis dövlətidir, aqressivdir, dünyamı qarışdırır, başqa ölkələrə barmaq eləyir, qan tökürlər, baş kəsir, uzağı, oxucularından biri yazar ki, elə deyil axı, bəy.

Başqa biri də yazar ki, mənbə göstərin, link (bağlantı) paylaşıın, oxuyaq, bilək, bəlkə doğrudan da elədir.

Amma heç kəs yazmaz ki, antiyapon müəllif, sən nədən qardaş yapon xalqını aşağlıayırsan, ona qarşı PR aparırsan, utanmışsanı, kimə işleyirsən, Yaponiya dövlətini vurmaq sifarişini kimdən alımsan ve s.

Budur, illərdir Şimali Koreyadan pis-pis şeylər yazırlar, biz də götürüb yayırıq, yere geləndə Kim süläləsini söyürük, pis örnek kimi vaxtaşırı adını hallandırıraq, amma heç kim demir ki, siz Pxenyanaya qarşı qərəzlisiniz. Bəxtiyar Hacıyev gedib gözləri ilə görüb, gəlib, təessüratlarını paylaşmasaydı, sona qədər də elə biliəcəkdik ki, dünyanın ən qəddar istibdad rejimi Şimali Koreyadadır.

Amma hazırda Bəxtiyarın yalnızlığı olaraq düşünürəm ki, heç də elə deyil, Kim Çen Inin adı çıxıb, papaq altında daha bəter müstəbidlər var, amma adlarını bilmirik.

Xüles, söhbət dünya müstəbidlərindən getmir, təcili şəkilde qayıdaq mətləbin yanına.

Durub Qvatalmanı, Hondurası, Myanmanı pisləsəm, yenə heç kəsdən sərt təpki gəlməz. Camaat heç fikir də verməz ki, nə yazmışam, bəlkə də inanarlar ki, düz yazıram, adları çəkilən dövlətlər gerçəkən də pis dövlətlərdir.

Eyni şey dünya üzərindəki 200 (aşağı-yuxarı) dövlətdən 190-na addır. Onları söyməyə görə adamı söyməzler.

Amma beş-altı dövlət var ki, vay, amandır, onların adını pisliyə çəkəsən, onlara qarşı bir ittiham səsləndirəsən, iddia irəli sürsən, dərhal ortalıq qarışır.

Yox, yox, heç də həmin dövlətlərin səfirlilikləri, konsulluqları, nümayəndəlikləri və ya vətəndaşları işə qarışır, etiraz bildirir, təkzib tələb etmirlər, bunu bizimkiler, azərbaycanlılar edir.

Özü də bunlar o adamlardır ki, yanlarında Azərbaycan dövlətini pisle, qına, yerdən-yerə vur, səsleri çıxmaz, hətta "düz deyirsən" deyər, müvafiq status yazmışsan "layk" işarəsi qoyarlar, amma ABŞ-a, Rusiyaya, İrana, Türkiyəyə bir söz deyə bilməzsən, qarşında azərbaycanlılardan ibarət xüsusi dəstə görərsən.

Onlar səni başqa dövlətlərin xüsusi xidmət orqanlarına işləməkdə, onlardan sifariş almaqdə suçlayar, hətta "sübut da edərlər".

Şəxşən mənim çalışığım qəzeti ayrı-ayrı vaxtlarda "Qərbpərest olmaq"da, "Rusiyaya rəğbet bəsələmək"də, "sionistlik"də, "pantürkizm"də, "Qumlu ağalara satılmaq"da ittiham ediblər.

Bildiyiniz kimi, bu, bir-birinə, yumşaq desək, dost olmanın dövlətlərə eyni vaxtda işləmək, eyni vaxtda rəğbet bəsələmək mümkün deyil. Heç bir keşfiyyatçı bunu bacarmaz.

Bələ söhbətlərə yekun vurmaq üçün ittiham edən tərəfə "yalançının atabaatasına lənet" deyə daşdan keçən arqumentlə də çıxış etmək olar, amma bu da baliqqlağı səviyyəsinə yuvarlanmaq deməkdir, yaraşmaz.

O gün Rusiya mediası ABŞ-in Suriyada öldürüdüyü muzdu rus hərbçilərin qisasını "virtual şəkildə" almaq üçün bir dezinformasiya yayıb, guya ki, ruslar da 2 min amerikalı əsgəri öldürüb. Başqa saytlar yazıb, biz də dədə-baba qaydası ilə kopi-past edib yaymışq ki, oxucularımız görən, dünyada bələ söhbətlər də var.

İndi hər şey, xəbəri yanan rus mediası, xəbəri tərcümə edib yanan Azərbaycan mediası qalıb bir kənarda, bəzi "Qərbpərest dost"lar bizi qınayırlar, ittihamı ittihamala calayırlar. Sanasan, əkiz göydələnlərə yenice təyyarə çırpmışq.

Adam mat qalır, axı siz niyə Trampdan artıq amerikan, Putindən yekə rus, Ruhanidən böyük iranlı, Ərdoğandan öte AKP-ci olursunuz? Çörəyiniz, suyunuz onlardan gəlir, yoxsa siz də "Azərbaycanın əbədi səadətinin həmin qardaş ölkələr"ə bağlı olduğunu düşünürsünüz?

Öz ölkəniz, öz dövlətiniz, öz bayrağınız, öz sərhədiniz var, bələ təssəbbəksinizsə, öz dövlətinizin təssəbübüñ çəkin, daha 10 min kilometr o tərəfdəki dövlət üçün camaatla niyə dalaşırsınız?

Yox, çörəyiniz, suyunuz oralardan gəlirsə, ta nə demək olar, nuş olsun, afiyət-şəkər olsun, s appetit olsun, bələ lap bon appetit olsun, amma çox həyəcanlanmayıñ, ürəyinize salmayın, nəzərə alın ki, biz hamımız azərbaycanlıyız, 1 milyon qaçqın-köçküñümüz var, 11 iqlim qurşağından 9-u bizdədir, üstəlik, neft kimi təbii sərvətimiz mövcuddur.

P.S. Yaponiya yaxşı dövlətdir, amma Rusiya və Amerika, mənə görə, yaxşı dövlətlər deyil.

Amerikanın Azərbaycandakı səfiri Robert Sekutunun 11 aprelde ölkədə keçiriləcək növbədən kənar prezident seçkilərində ABŞ müşahidəçilərinin olub-olmayacaqı barədə mətbuata verdiyi açıqlamada səsləndirdiyi bəzi fikirlər geniş müzakirələr doğurub. Səfirin bu açıqlamalarında sətiraltı mənalarım olduğunu bildirilir.

Sekuta Azərbaycandakı seçkilərdən danışarkən bu ilin mayında Misirdə keçiriləcək prezident seçkilərindən söz açıb. Bir sözlə, səfir daha çox Misir seçkilərinə fikirlərində yer ayırb. **Sitat:** "Dövlət katibi Reks Tillersonun Misirdəki seçkilərlə bağlı fikirlərinə istinad etmək istəyirəm. O bildirib ki, ABŞ bütün ölkələrdə olduğu kimi, Misirdə də şəffaf və nəticəsində inanla bilən seçkilərin keçirilməsini tərəfdarıdır. Elə bir seçkilər ki, orada hər bir vətəndaşa öz seçimini, öz mövqeyini ədalətə və azad şəkildə ifadə etmək imkanı yaradılsın. Biz bu məqamlara diqqət yetirək fikrimizi açıqlayacaqı".

ABŞ səfirlərinin nedən Azərbaycan və Misir seçkilərini müqayisə etdiyi bir sıra müəmmalalar yaradıb. Səfir Azərbaycanın qonşuluğunda yerləşən Rusiyada martın 18-də prezident və aprelin 2-də təcavüzkər Ermənistanda keçiriləcək parlament seçkilərini sənki unudub. Ekspertlər hesab edirlər ki, Misir ABŞ-a daha yaxın ölkə olduğundan səfir bu ölkədəki may seçkilərinə toxunub. Ölkəsinin strateji tərəfdəsi olan Azərbaycanlı Sekutanın bir növ Afrika ölkəsi Misirle yanaşı qoyduğu qeyd olunur.

BAXCP sədrinin müavini, politoloq **Elçin Mirzəbəyli** səfirin fikirlərində hər hansı bir sətiraltı mənənin olduğunu düşündürür: "ABŞ səfiri dövlət katibi Reks Tillersonun Misirle bağlı fikirlərini nümunə getirmək Ağ Evin bütövlükde seçkilərə olan münasibətini açıqlayıb. Yəni ABŞ səfiri demək istəyib ki, dünyanın hənsi ölkəsində keçirilməsindən asılı olmayaraq, Vaşinqtonun seçkilərlə bağlı vahid mövqeyi var. Reks Tillerson ABŞ səfiri birbaşa rəhbəridir, Vaşinqtonun xarici siyasetinə görə məsuliyyət daşıyan şəxsdir. Robert Sekutanın öz rəhbərinin fikirlərindən sitat getirməsi indiki halda təbii qəbul olunmalıdır. Misirdə seçkilər martın 26-28-i aralığında keçiriləcək. Bu baxımdan Misirdə keçiriləcək seçkilərin diqqət mərkəzində olmasına bir neçə aspektdən şərh etmək olar. Öncə nəzərə almaq lazımdır ki, Misir ABŞ-in ənənəvi müttəfiqidir və bu reallıq çox güman ki, hełə uzun müddət öz mövcudluğunu qoruyub saxlayacaq. "Müsəlman qardaşları"nın ifası və hakimiyyətə hərbçilərin iyiyələnməsindən sonra bir çox ölkələr, öcümədən Birləşmiş Ştatların opponenti rolunda çıxış etməyə



ABŞ səfirlərinin seçki açıqlamalarının pərdədarxası

Elçin Mirzəbəyli: "ABŞ Misirdə seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə daha çox inanır, nəinki..."



dəfələrlə pisdir. Həmçinin ABŞ səfirlərinin "boss"u Reks Tillerson bu iki ölkədə keçirilən seçkilərlə bağlı hər hansı bir fikir səsləndirməyib. Digər tərəfdən, ABŞ səfiri Ermənistanda keçirilən seçkiləri nümunə gətirə bilmezdi, çünki belə bir nümunənin Azərbaycanda qıçqı doğuracaqını yaxşı bilir. Seçkilərlə bağlı Rusiyanın adının hallandırılması isə ən yaxşı halda sensasiya kimi qəbul oluna bilərdi. ABŞ yaxşı bilir ki, postsovət məkanında demokratik proseslərin arzuolunan həddədə çatmasına mane olan səbəblərdən biri də Rusiyanın bu regionu daim təzyiq altında saxlaması və özünün yaratdığı münaqışələr vasitəsilə bölgəni öz təsir dairəsində saxlamaq niyyətidir. Qənaətəmə göre, Birləşmiş Ştatlar Misirdə seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə daha çox inanır, nəinki Rusiyada, yaxud Rusiyanın forpostu olan Ermenistanda... ABŞ səfirlərinin getirdiyi nümunədə müqayisə yoxdur. Səfir şəhər vermir, sadəcə, konkret nümunə ilə ölkəsinin seçkilərlə bağlı prioritətlərini diiëtirir. Bunu elə belə də qəbul etmək lazımdır. Misirin adı çəki-ləndə nə olacaq ki? Misir dünənən ən qədim mədəniyyətine və dövlətçilik ənənələrinə malik olan dövlətlərdən biridir.

□ **Cavansir Abbaslı,**
"Yeni Müsavat"

İslam dininə aid ayın və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən "Dini etiqad azadlığı haqqında" Qanunu ilə müyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmışdan aparılması cinayet məsuliyyəti yaradacaq.

Bununla bağlı Cinayet Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin 168-1 (Dini təbliğat, dini ayın və mərasimlərin aparılması tələblərini pozma) maddəsinin 1-ci və 2-ci bəndlərində dəyişiklik edilir. Belə ki, İslam dininə aid ayın və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən "Dini etiqad azadlığı haqqında" Qanunu ilə müyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmışdan aparılmasına görə 2 min manatdan 5 min manatadək miqdarda cerimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dini mərkəz tərəfindən devət edilmiş din xadimləri istisna olmaqla, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılmasına görə 1 ilən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Layihədə bildirilib ki, ötən il "Dini etiqad azadlığı haqqında" Qanunda edilmiş dəyişikliyə əsasən, dini mərkəz tərəfindən devət edilmiş din xadimləri istisna olmaqla, əcnəbələr və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasına qadağandır. Habelə, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları Qəfqaz Müssəlmanları İdəresi tərəfindən müvafiq icra hakimiyyəti orqanı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) ilə razılaşdırılmış İsləm dininə aid ayın və mərasimlərin aparılması buraxılıb bilərlər. Qanunun müvafiq maddələrinin pozulma-

Xaricdə təhsil alan dindarlar nezərət artırılır - qanun sərtləşir

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs dini təbliğat aparmasına görə 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq



sına görə cinayet məsuliyyətinin ictimai yerlərdə dini şəxslərin və nəzərdə tutulması təklif edilir. Yada salaq ki, Milli Məclis 2015-ci ilin dekabrında "Dini etiqad azadlığı haqqında" Qanunu qəbul edib. Qanuna əsasən, İsləm dininə aid ayın və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən heyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İsləm dininə aid ayın və mərasimlərin aparılması qadağandır. Eyni zamanda ibadətgahlardan kənardan, təqdimidəki, xaricdə dini təhsil alan şəxslər əksər hallarda öz-lərini doğrulturlar. Amma o da

bildirilirdi ki, xaricdə dini təhsil alanlar arasında din xadimi kimi fealiyyət göstərənlər de var: "Onlar müvafiq yoxlamalar və attestasiyadan keçib. Bu gün qanun imkan verir ki, zərurət oludunda xaricdə dini təhsil alanlarından və müvafiq yoxlamalardan keçidkən sonra dini ayın icrasında istifadə edilsin. Xaricdə dini təhsil alıb ölkədə dini ayın icra edənlərin sayı epeçox deyil. Bu gün dini ayın icraçılarının əksəriyyəti Azərbaycan'da dini təhsil almış şəxslərdir".

Göründən odur ki, hökumət bu sahədə müyyən yumşalma və sistemləşmə yaratmağa çalışır. Çünkü təcrübə göstərdi ki, xaricdə dini təhsili, ümumiyyətlə, təhsili qadağan etmək mümkün deyil. Diger tərəfdən, Azərbaycanda təhsilin digər sahələri kimi dini təhsil sahəsində də ciddi problemlər var. Üstəlik, bu sahədə uzun illər rəsmi məhdudiyyət olduğu üçün Azərbaycanda dini təhsil müəssisələri digər müsəlman ölkələrindən çox geri qalır. Bu səbəbdən də yerli kadrlar ilahiyatçı telebatını hələ ödəyə bilmir.

□ "YM"

Casus şəbəkəsinin işi qapalı məhkəmədə

Orduya 1988-1990-cı illərdən sızan şəbəkə hansı cinayətlər törədib



"Casusluqda ittihad olunanlar müxtəlif şəraitdə müxtəlif yerlərdə cinayət törədiblər. Onların bir qisminin cinayət işi məhkəməyə göndərilib, bir qismi də göndəriləcək". Bunu APA ya açıqlamasında hərbi prokuror Xanlar Vəliyev deyib.

O bildirib ki, cinayət töredənlərin hərbi hissələri fərqlidir: "Bu cinayətlər başqa-başa yerlərdə törədilib. Hərbi hissələr fərqlidir. Müyyən şəxslər haqqında istintaq davam edir. Biz düşünürük ki, Novruz bayramına qədər iş tam yekunlaşır, məhkəməyə göndərilecektə".

Qeyd edək ki, 2017-ci il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmetinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiyən təxribat fealiyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında apanılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərəna olaraq, düşmən kəşfiyyatçıları ilə mexfi eməkdaşlığı cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları namine hərbi sərkil edən məlumatları əldə etməklə düşmən tərəfəne ötürdüyü bildirilib.

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə mayın 3-də Hərbi Prokurorluqda Cinayet Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb, her üç qurumun eməkdaşlarından ibarət birgə istintaq-eməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Bildirilər, istintaq-eməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırıldıları təxribat və terror fealiyyətinin qarşısı alınır, məxfi eməkdaşlığı cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs-qətimkən tədbiri seçilir.

"Casus şəbəkəsi ilə bağlı məlumatlar tərifimizdən Müdafiə Nazirliyinə verilir. Bu eməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirdi". Bunu Dövlət Təhlükəsizliyi Xidmetinin (DTX) rəisi, general-leytenant Mədet Quliyev Azərbaycan ordusunda bəzi hərbiçilərə qarşı keçirilən eməliyyatla bağlı açıqlama verərən demişdi. DTX sədri əlavə etmişdi ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdur və tabii ki, burada casuslar da var. "Biz onları zərərsizləşdiririk. Bunlar həyata keçirilən tədbirlərin nəticəsidir". DTX sədri məsələ ilə bağlı verdiyi başqa bir açıqlamada isə bildirib ki, casus şəbəkəsi ordumuza 1988-1990-cı illərdən sizib. Sefer Əbibeyvin nazir olduğu dövrde Azərbaycan ordusunda casus şəbəkəsinin əl-qol aqşası üçün münbət şəraitin olduğunu təsdiqləyən geniş yazılar "Yeni Məsəvət" in 2009-cu ilin iyundan işıq üzü görə saylarında da dərc olunub.

Daha bir maraqlı detal. Bu ifşadan bir ay sonra Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vəzifəsindən uzaqlaşdırıldı. Ekspertlərin iddiasına görə, Vahid Əlibeyvin vəzifəsindən azad olunmasının arxasında "casus işi"nin de rolü olub. İstisna deyil ki, qapalı keçiriləcəyi gözlənilən məhkəmə prosesi zamanı yeni faktlar üzə çıxacaq

□ ORXAN,
"Yeni Məsəvət"

cəyini vəd etsə də, sonda heç

nə əldə edə bilməyib:

"Onu həbs etdikdən sonra 19 nömrəli polis bölməsinə atası Rəşid Həsənov gəldi. Oğlunu həmin gün azad etdilər, atası söz verdi ki, mənzildən satdıqı bütün əşyaları 3 gün ərzində geri qaytaracaq. Lakin heç kim heç ne qaytarmadı. Mənə 7500 manat dəyerində zərər veriblər. Hazırda barəsində Ci-

nayət Məcəlləsinin əğurluq maddəsi ilə cinayət işi başlanıb".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtu-alaz.org-a verilən məlumataya görə, Y.Həsənov artıq saxlanılıb və Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində həbs-qətimkən tədbiri seçilib.

□ E.HÜSEYNOV,
"Yeni Məsəvət"

Tanınmış hakimin qardaşı, oğlu yenidən həbs olundu

Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənovanın qardaşı oğlu indi də oğurluqda ittihad olunur

Aldı "ekstazi işi"ndən ictimaiyyətə belli olan Yalçın Rəşid oğlu Həsənov yenidən gündəmdədir. Xəzər rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu olan Yalçın Həsənov 2008-ci ilde Türkiyədən Azərbaycana daşınan uyuşdurucu - ekstazi işinə görə o dövrdə fealiyyətde olan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilmişdi. Onunla bərabər mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mırsalamovun oğlu Mahir Mırsalamov və dəha 11 nəfərin tutulmuşdular. Yada salaq ki, Rəşid Həsənov 2011-ci ilde əfv sorəncəmi əsasında həbsdən azad edilib.

Yalçın Həsənovun adı bu dəfə Bakı sakini Mehriban Rəhmanovaya qarşı fırıldaqda halalanır. Milval.info-ya müraciət edən qadıb bildirib ki, Yalçın Həsənov onun evini kiraya götürüb və evdəki bütün əşyaları satıb, boş evdə "bomj" kimi yaşayır: "Internet saytlarına mənzili kiraya verməyimlə bağlı elan yerləşdirdim. 2017-ci il 23 de-



mənzil sahibəsinin icazəsi olmadan satıb. M.Rəhmanova deyib ki, Yalçın Həsənov mənzili kiraye götürərək özünü vezifəli şəxsin qohumu kimi təqdim edib. Yalçın Adlı şəxse güvəni evini kiraya verən M.Rəhmanovanın sözlerine görə, o, evdəki bütün əşyaları satıb, boş evdə "bomj" kimi yaşayır: "Internet saytlarına mənzili kiraya verməyimlə bağlı elan yerləşdirdim. 2017-ci il 23 de-

kabr tarixində mənzilimi 1979-cu il təvəllüdü Yalçın Rəşid oğlu Həsənova kirayəye verdim. O, özünü keçmişdə Ali Məhkəmədə və Ədliyyə Nazirliyində çalışan Südabə Həsənovanın (S.Həsənova indi Konstitusiya Məhkəməsinin hakimi) mənzildə yaşamağa davam edib. O, "bomj" kimi döşəmədə yatacak. Çünki evdəki bütün əşyaları satıb. Ev sahibi əlavə edib ki, Y. Həsənovun əvvələr vezifədə olmuş atası dəymış ziyanı ödəyə

kim təqdim etdi. Bununla da mənim ettimadımı qazandı. Mən fikirədən ki, ölkədə belə yüksək və etibarlı hüquq sahəsində çalışan şəxsin qohumu da etibarlı biri olmalıdır. Əks təqdirde, belə insanlar yüksək vəzifələrdə çalışmadılar. Buna görə də, mən mənziliyi sonradan cinayətkar çıxan şəxse verdim. Yalçın Həsənov məni əmin etdi ki, mənziliimdə həyat yoldaşı ilə uzun müddət yaşayacaq, mən də evimi ona kiraya verdim. Onun sözlerinə əsasən, 2 övladı anası ilə yaşayır və yalnız həftəsonları mənzili gələcəklər. Sonra isə biz müqavilə bağladıq, o şəxsiyyət vəsiqəsini təqdim etdi, mən isə ona mənzili acharını verdim. Bir ay ərzində mən "whatsapp" vasitəsilə onun xanımı Fira ilə əlaqə saxladım. Mənzil pulunu vermedilər, telefonlarını açmırlılar, daha sonra isə mənim nömrəm qara siyahıya əlavə etdilər. 2018-ci il 25 yanvar tarixində mən bir neçə şahidle mənzilime daxil olub ev əşyalarının olduğunu gördüm. Polisə müraciət etdim. 2 gün sonra onu, yəni Yalçın Həsənovu mənim mənziliimdə həbs etdilər. O, son günədən heç nə olmamış kimi mənzilde yaşamağa davam edib. O, "bomj" kimi döşəmədə yatacak. Çünki evdəki bütün əşyaları satıb. Ev sahibi əlavə edib ki, Y. Həsənovun əvvələr vezifədə olmuş atası dəymış ziyanı ödəyə

nayət Məcəlləsinin əğurluq maddəsi ilə cinayət işi başlanıb".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtu-alaz.org-a verilən məlumataya görə, Y. Həsənov artıq saxlanılıb və Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində həbs-qətimkən tədbiri seçilib.

□ E.HÜSEYNOV,
"Yeni Məsəvət"



Vərəmləmək qürur mənbəyi kimi

Zamin HACI
zaminhaci@gmail.com

*"Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edərdim edəcəkdir ona çarə ciyərim;
Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən
Başladı şisməyə indi üzü qarə ciyərim."*

(Sabir)

Dünən qəzetdə tema gördüm, psixoloq yoldaşla bir gə soyqırımı uşaqlara necə çatdırmağı araşdırmışdılar. Psixoloq haqlı olaraq qeyd edir ki, balaca uşaqlara ölüm-itim, faciə, qırğın, müharibə temalarında danişarkən, dərs keçərkən ehtiyath olmaq lazımdır. Müyyəyen çərçivələri aşmaq uşaqların psixologiyasını zədələyər.

Öz həyat təcrübəmdən bunun doğru olduğunu bilirəm. Biz uşaq olanda sovet dərsliklərinə "Qanlı bazar günü" adlı bir tema soxusdurulmuşdu. Çarın vaxtında kimlərisə Peterburqda qırıqlar ve sairə - indi bizim tarixə qəti dəxli olmayan, unutduğumuz əhvalatdır. Buz döyübü, na bilim, rus-yapon müharibələri-filan kimi. Sovet hökuməti Rusiya imperiyasının tarixinə aid hər cür zir-zibili bizim uşaq beynimizə dürtürdü. Sözləşmiş, lap ağını çıxarmışdılar. Təsəvvür edin, Xəzərdə faktiki dəniz qulduru olan, Bakı və Azərbaycanın başqa sahilboyu zolaqlarını talan etmək, babalarımızı öldürməklə məşğul Stepan Razinin adını nəinki tarix kitabına salmış, hətta qəsəbəyə vermişdilər. Bunu xüsusən ruspərest-sovetsevərlər üçün yazdım. Hesab edin, Bakıda Sərkisyanın adına qəsəbə verilir - eyni şeydir.

Uzun sözün qısası, bax həmin "Qanlı bazar günü" əhvalatının yalnız adına görə mən böyüyənə qədər bazar günündə qorxurdum.

Ancaq indiki uşaqları soyqırım, faciə, qanlı günlərin adları ilə qorxutmaq bəlkə də mümkün deyildir. Ele dünən internetdə bir video vardi, Türkiyə prezidenti hərbi formali qız uşağınan deyirdi ki, şəhid olsan səni bayrağa büküb basdıracağıq. Uşağın olsa-olsa 6 yaşı vardi.

Bir dəfə isə həyətdə balaca oğlumu qonşu, həmyasıdı olan oğlanla qəribə oyun üstündə tutdum. Bunlar əllərinə balaca taxta parçası alıb növbə ilə bir-birinin boğazına sürdürlər. Maraqlandım, sən demə, Qurban bayramı mərasimini məşq edirmişlər! Öz ağillarında tamaşaşa qoyurmuşlar. Əlbəttə, uşaq bunun rəmzi əhvalat olduğunu deməkə iş aşmir axı. Uşaq üçün atanın oğlunun başını kəsməyə razı olması istənilən halda qorxundur, dəhşətlidir. Hara yozsan yoz, necə qələmə verirsən ver.

Vaqif Səmədoğlu "Yaşıl eynekkili adam" pyesində "tabutik", "meyit" oyuncuları düzəldən tipi 1986-87-ci illərdə qələmə alanda peyğəmbərlik etmişdir. Uşağı 3 il bağçaya, 3 ildir isə məktəbə göndərirəm, bu 6 ilde ona rəsm dərslərində hələ bir dəfə dağ, meşə, çay, göbəlek, göy qurşağı, armud, nə bilim, pişik balası şəkli çəkdirən olmayıb. Bütün rəsm dərsləri ancaq faciələrimizin öyrədilməsindən ibarətdir. "Tank uşağın üstündən necə keçir, bu gün bunu çekcəyik", "Aferin, Mamedik, səndə albomun bir vərəqində daha çox meyit yerləşmişdir", "Uşaqlar, Tünüşbaladan örnək alın, görün o əsgərlərin qanını necə şoralandınb axıdbır, qırmızı rəngdeki gözelliye baxın!" - təxminən bu cür.

Yeri gəlmışkən, qədim yunanlar öz müharibə, savaş qəhrəmanlarının heykəllərini... taxtadan düzəldmişlər. Müdrükcsinə. Çünkü müyyəyen zaman keçidkən sonra həmin müharibə elədikləri şəhərlər və xalqlarla dost olarkən bu heykəllərə ehtiyac olmadığını, hətta bu heykəllərin müyyəyen mənada zərərlə olduğunu dərk edirdilər.

Ölümün romantik bir örtüklə bürüdülməsi tekçə saxta vətənpərvərlik, urapatriotizm təbliğatında lazım olmur. Bəşər tarixində daha tragikomik əhvalatlar var. Misal üçün, bir vaxtlar vərəm xəstəliyinə tutulmaq bir növ ziyalılıq, aristokratlıq sayılırmış. Vərəm xəstələrinin sıfətinin ağırması, orqanızın zəifliyi, öskürek və sair əlamətlər qürur mənbəyi imiş. Amerika yazılışı Syuzan Zontaq "Xəstəlik metafora kimi" esesində belə bir əhvalatdan bəhs edir: "Bir dəfə Bayron güzgüyə baxıb deyir ki, mən çox solğunam, kaş vərəmdən ölüydim. Onun artıq vərəmə yoluxmuş dostu bunun səbəbini soruşur. Bayron deyir: - Çünkü xanımlar bir-birinin sözünü kəsərək deyəcəklər: "Siz bir bu yazıq Bayrona baxın, görün o, ölüm ayağında necə maraqlı görünür".

Gələn il İran və İsrail arasında mühabibə baş verə bilər. Bunu Yaxın Şərqdə baş verən hadisələri təhlil edən "The National Interest" in ekspertləri bildiriblər. Müəlliflər qeyd edir ki, hazırda İran regionda daha çox fəallıq nümayiş etdirir.

İslam İnqilab Mühafizəsi Korpusunun əsgərləri və İran hərbçiləri Suriyadakı mühabibədə iştirak edir. İran həmçinin Livan Hizbullahı dəstələrinə dəstək verir. Qəzet yazarı, eger İran iraqları, efqanları, pakistansıları və öz qüvvələrini İsrailə qarşı hücumlarda istifadə edərsə, gələn il İsrail İran arasında müharibə ola bilər. Artıq İran və İsrail arasında fevral ayının ilk yarısında toqquşma baş verib.

Məqalənin müəllifləri xatırladırlar ki, İsrail ordusu öz ərazisində İranın bir pilotsuz uçuş aparatını ateşə tutaraq ələ keçirib. Bundan sonra İsrail tərəfi İran qüvvələrinə zərəbə endirib. Buna cavab olaraq Suriyadakı raket əleyhinə müdafiə sistemi İsrailə məxsus F-16 vurub.

Ekspertlərin rəylərinə görə, hadisələrin gərginliyinin artması istiqamətində inkişafı bu şəkildə davam edərsə, İranla İsrail arasında 2019-cu ilde müharibə başlaya bilər.

"İsrailə qarşı təcavüz olarsa, İsrailin tərəfində yalanız ABŞ deyil, Rusiya da olacaq, - deyə Rusiyanın İsrail-dəki səfirinin müavini Leonid Frolov bildirib.

Göründüyü kimi, proseslər heç də xoşagəlməyən mərcaya doğru yönəlir. Ekspertlər belə bir müharibənin yaşanacağı təqdirdə, bunun canub qonşumuzun yerləşdiyi region və dünya üçün ciddi fəsadlarının olacağını deyirlər. Azərbaycanın da çətin seçim qarşısında qala-cağı vurğulanır.

"Sivilizasiyalar və konfliktlər" Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli müharibənin olacağına inanır:

"Iran-İsrail və ya İran-ABŞ müharibəsi heç vaxt olan deyil. 1979-cu ildən bu cür xəbərlər yayılır və heç vaxt da doğrulmur. Əksinə, ABŞ Əfqanistan və İraqı işgal edəndə İranla eyni tərəfdə vuruşurdu. ABŞ-in sayesində İraq tam İranın nəzarətinə keçdi. Ortaya sual çıxır, bu cür düşməncilik olar? İran əsrlər-di Qərb dünyasına lazım olub. Çünkü İranın güclü dövlət kimi varlığı İslam dünyasında Qərb üçün "parçala hökmranlıq et" siyasetinin davam etməsidir. İran həmisi Qərbe və Rusiya-Ya Turkiyəyə qarşı lazım olub və ələxüsus indi lazımdır. Ona görə hansısa İsrail-İran və ya ABŞ-İran müharibələri



İran müharibəsi ehtimalı: blef, yoxsa real təhlükə...

Əhəd Məmmədli: "1979-cu ildən bu cür xəbərlər yayılır və heç vaxt da doğrulmur"

gözləmirəm. Rus diplomati müəyyən güclər var ki, İran onlarla rahat dil tapıb işləyir, hətta dəstəkləyir. Livanda Hizbullahla, İraqda, Əfqanistanda, Pakistanda, şəhərlərinin bir çoxu ilə rahat İranla müharibə etməz. Müəyyən qədər güclü İranın mövcudluğu Rusiyaya da lazımdır. Azərbaycan bu məsələdə istənilən halda neytral qalmalıdır və qardaş Türkiye ilə birgə addımlamalıdır. İran bizimlə həmşərəd dövlətdir. Əsrlərdir İrandakı 40 milyon soydaşlarımızın da tələyinə bigane qalmamalıyıq. Başımıza faciələrin gəlməməsi üçün və ərazilimizə kənardan hər hansı hərbi təcavüzə ona görə Türkiye hərbi bazaların Azərbaycanda yerləşdirilməsi artıq bir zərurətə çevrilib".

Politoloq Elşən Mustafayev müəhribə olarsa, İranın uğursuzluqla üzləşəcəyini düşünür: "İran və İsrail arasında olan münasibətlər həmişə çox gərgin olub. Bir-biriye qarşı bəyanatları, hədələri, təhdidləri də çox eşitmək. Amma hələ ki münasibətlər bundan o yana getməyib. Yaxın Şərqi regionunda olan dövlətlərin bir çoxunun İsraille münasibətləri müxtəlif səviyyelərdə yaxşı deyil. Hətta bu da onları birgə fəaliyyət göstərməsinə yardım etmir. Həmin dövlətlərin bir çoxunun ABŞ-la yaxşı, İranla isə problemləri var ki, o da İsrailə qarşı İranın etrafında toplanmağa mane olur. Lakin bu dövlətlərin içinde

müəyyən güclər var ki, İran onlarla rahat dil tapıb işləyir, hətta dəstəkləyir. Livanda Hizbullahla, İraqda, Əfqanistanda, Pakistanda, şəhərlərinin bir çoxu ilə rahat İranla müharibə etməz. Müəyyən qədər güclü İranın mövcudluğu Rusiyaya da lazımdır. Azərbaycan bu məsələdə istənilən halda neytral qalmalıdır və qardaş Türkiye ilə birgə addımlamalıdır. İran bizimlə həmşərəd dövlətdir. Əsrlərdir İrandakı 40 milyon soydaşımızın da tələyinə bigane qalmamalıyıq. Başımıza faciələrin gəlməməsi üçün və ərazilimizə kənardan hər hansı hərbi təcavüzə ona görə Türkiye hərbi bazaların Azərbaycanda yerləşdirilməsi artıq bir zərurətə çevrilib".

Politoloq Elşən Mustafayev müəhribə olarsa, İranın uğursuzluqla üzləşəcəyini düşünür: "İran və İsrail arasında olan münasibətlər həmişə çox gərgin olub. Bir-biriye qarşı bəyanatları, hədələri, təhdidləri də çox eşitmək. Amma hələ ki münasibətlər bundan o yana getməyib. Yaxın Şərqi regionunda olan dövlətlərin bir çoxunun İsraille münasibətləri müxtəlif səviyyelərdə yaxşı deyil. Hətta bu da onları birgə fəaliyyət göstərməsinə yardım etmir. Həmin dövlətlərin bir çoxunun ABŞ-la yaxşı, İranla isə problemləri var ki, o da İsrailə qarşı İranın etrafında toplanmağa mane olur. Lakin bu dövlətlərin içinde

nə qədər jestlər etsə də, onu öz yanında görməyəcək. Bu səbəbdən hətta İran istəsə belə Rusiya nəticələri hesablaya bildiyi və bunun planlarına xidmət etmədiyi üçün onu bu addımdan çəkindirməyə çalışacaq. Rusiyanın İsraildəki səfirinin müavini Leonid Frolovun "təcavüz olarsa Rusiya İsrailin yanında olacaq" sözləri normalda bir diplomatın deməli olduğu ifadələrdir. Yəni səfi-rin müavini durub deyə bilməz ki, təcavüzkarı dəstekləyəcəm. Deyilən proqnozlar olarsa, yaranacaq vəziyyət Azərbaycana da təsir edə bilər. Söhbət bizim kiminse tərəfindən münaqışəyə qoşulacağımızdan və ya dəstəkləməmizdən getmir. Qaynar nöqtələr yaranan ərazilərdən gələn ilk təhlükə qəçqinlər problemi və onları birgə ölkəyə daxil olabilecek terrorçular olur. İranda milyonlarla soydaşımızın yaşadığını nəzərə alsaq, həmin insanların yerləşdirilməsini və müvəqqəti məskunlaşmalarını təşkil etmək üzərimizdə olacaq. Həmçinin əger sənin sərhədlərində hər hansı qaynar nöqtələr yaranarsa, onun istisi də, qıqlıcmı üzərinə düşə bilər. Bu müharibənin olub-olmaması isə Azərbaycandan asılı deyil. Azərbaycandan asılı olan baş verəcəyi halda istənilən təhlükələri üzərində yayındırmaqdır. İranla bizim həm su, həm də quru vasitəsilə böyük sərhədimiz var".

□ **Cavanşir Abbaslı**
"Yeni Müsavat"

Gürcüstan prezidenti Giorgi Marqvelashvili fevralın 26-da "Müstəqillikdən azadlığa-respublikanın 100 illiyi" kampanyası çərçivəsində Marneulidə azerbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Bununla bağlı yayılan xəbərdə deyilir ki, görüşün gənc iştirakçılarından biri Giorgi Marqvelashvili bu gün Azərbaycanda Xocalı soyqırımı 26-ci ildönümünün qeyd olunduğuunu deyib, bununla bağlı görüşdə faciə qurbanlarının xatirəsinin bir dəqiqlik sükutla yad edilməsini xahiş edib. Daha sonra xəbərdə belə bir ifadə var: "Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqlik sükutla yad edilməsə de Qarabağla bağlı suala cavab veren prezydent Gürcüstanın Azərbaycan və Ermənistən arasında mövcud münaqişə ilə bağlı vəziyyəti izlədiyiini bildirib". Beləliklə, faktiki olaraq Gürcüstan prezyidenti Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi təklifini qəbul etməyib.

Gürcüstanda yaşayan soydaşlarımızı öz sıralarında birləşdirən Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Yeni Müsavat" aqıqlamasında gürcü prezyidentin bu cür davranışından təsəssüfləndiklərini bildirdi: "Təbii ki, hər bir dövlətin öz yaşıması, öz milli maraqları var. Hər bir dövlətin özünü qonşu ölkələrlə siyasetini uzlaşdırmaq, mənfaət əldə etmə prinsipləri mövcuddur. Gürcüstan dövləti və haki-

Gürcüstan prezyidentindən Xocalı qurbanlarına laqeydlik

Zəlimxan Məmmədli: "Biz dövlət olaraq "Nə edək ki, Gürcüstan bizim düşmənimizlə düşmən, dostumuzla dost olsun" suali ətrafında düşünməliyik"



Giorgi Marqvelashvili

miyyeti də məsələlərə bu cür yanaşır. Təəssüf ki, Azərbaycanın bir çox həyatı məsələlərdə ciddi dəstək verdiyi Gürcüstanın siyasi hakimiyyətində milli maraqlarımıza biganəlik var. Bu biganəlik get-gedə artır. Marqvelashvili rasionalladır. Hökumətlə müəyyən dərəcədə ixtilaflı bir vəziyyətdə fəaliyyət göstərir. Onun şəxsən özünün azə-

baycanlılara və Azərbaycana normal münasibəti var. Görünür ki, o, hökumətdə ona qarşı hər an hücum etməyə hazır olanların əline hansısa bəhənələr verməməyi düşünüb. Ola bilsin hesab edib ki, opponentləri onu Ermənistən münasibətləri korlamaqda suçlaya bilərlər. Amma şübhəsiz ki, hər bir halda gürcü prezident cəmi 26 il önce baş-

vermiş soyqırımda qətə yetirilən insanların ruhuna hörmət olaraq onları yad etməli idi.

Biz bu hadisənin dramatik ləşdirilməsini, soydaşlarımızın Gürcüstan hakimiyyətinə qarşı çevriləməsini istəmirik".

Z.Məmmədli qeyd etdi ki, Azərbaycanın dövlət olaraq görməli olduğu mühüm işlər var. Bunlar həyata keçirilsə, milli maraqlarımızın xeyrinə olar: "Gürcüstan bir dövlət olaraq milli maraqlarının sərhədlərini müəyyən edir. Ermənistən Gürcüstan üçün qonşu dövlətdir, Azərbaycan üçün isə təcavüzkar dövlətdir. Gürcüstan bir qonşusu Azərbaycana görə o biri qonşusu ile düşmənlik edəsi deyil. Gürcüstanın milli maraqlarının sərhədlərini bu dövlət özü müəyyən edir və qonşu dövlət olan Ermənistənla münasibətləri pozmaq istemir. Təbii ki, hazırkı Gürcüstan hökumətin-

de müəyyən qədər rusofillik var, müəmmalı siyasi xətt, zehniyyət var. Bu zehniyyət xatalıdır. Amma biz dövlət olaraq "Nə edək ki, Gürcüstan bizim düşmənimizlə düşmən, dostumuzla dost olsun" suali ətrafında düşünməli, bu suala cavab tapmalıyıq. Biz dövlət olaraq işimizi elə qurmalyıq ki, orada milli maraqlarımızı təmin edə bilək. Burada Azərbaycanın da dövlət olaraq üzərinə düşən işlər var. Azərbaycan Gürcüstanla münasibətlərde sərf siyasi mahiyyətli məsələləri də öne çəkməlidir. Bu məsələləri qoya biləcək təşkilatlara ciddi dəstək verilməlidir. Şəxsən mən cəsarətə deyirəm ki, Borçalı Cəmiyyəti ilə iş elə qurula bilərdi ki, Gürcüstan parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqlik sükutla yad edilməsinə nail olmaq mümkündür".

Xocalı soyqırımı insanlıq faciesidir və bunu erməni-rus

hərbi birləşmələri həyata keçirib. Biz bunu hər yerde deyirik. Lakin özümüz dövlət olaraq bu dəhşətli hadisəni soyqırımla olaraq rəsmi şəkildə, ayrıca qanun şəklində qəbul etməmişik. Azərbaycan Milli Məclisi Xocalı faciəsi ilə bağlı bəyanat verib. Dövlət və hökumət rəsmiləri çıxışlarında Xocalıda soyqırımlı həyata keçirildiyini dəfələrlə bəyan ediblər və edirlər. Lakin bütün bunlar Milli Məclisin Xocalı soyqırımı haqqında ayrıca qanun qəbul etməsini əvəz eləmir. Biz gərək indiyə qədər belə bir qanun qəbul etmiş olaydıq. Bunu etmiş ol-sayıdıq, Gürcüstan prezyidenti məsələyə bizi məyus edən şəkildə yanaşmaya bilerdi. Bəzim də daha çox hüquqi əsasımız olardı ki, qonşu dövlətin rəhbərindən Azərbaycanın qəbul etdiyi Xocalı soyqırımı haqqında qanuna hörmət etməsini tələb edə bilək. Azərbaycan belə bir qanun qəbul etsə Gürcüstanın hətta parlamentində de Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqlik sükutla yad edilməsinə nail olmaq mümkündür".

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Gürcüstan prezyidenti Xocalı soyqırımının qurbanlarını anmaq istəməyibse onun Xocalı soyqırımı qonşusunda azərbaycanlı gənclərə görüşünə ehtiyac yox idi. Xocalı soyqırımı bir dəqiqlik sükutla yad etmək istəməyən prezyident Marneuliye səfər tarixini yanlış seçib.

□ Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

şunlarının kifayət qədər aviasiya qüvvəsi ola-ola muzdlu soydaşlarına dəstək verməməsi o demək deyil ki, onların ABŞ koalisiyası qüvvələrinin hücumundan xəbərləri olmayıb.

"Washington Post" qəzetiinin ötən həftə yazdıqına görə, Kremlə yaxın olaqarx Sergey Prikopjin rusiyalı muzduların da iştirak etdiyi bu hücumda Kremlidən icazə alıbmış.

"Reuters" agentliyi bildirir ki, Amerika qüvvələri üzərinə hücum ABŞ-in reaksiyasını yoxlamaq üçün edilib və gördüyü kimi, bu cavab Kremlin gözlədiyindən də sərt olub. Rusyanın muzdulu əsgərlərdən istifadə etməsinin bir səbəbi də onun Suriyadakı əsl itkiləri gizlətmək niyyətidir.

Həmin hərbi emissar "France 24" kanalına deyib ki, Rusiya özəl hərbi şirkətlərinin birinin (çox güman ki, "Vagner" özəl hərbi şirkətdən səhəbet gedir) soyuducuları 150-dək muzdalu əsgərin meyiti saxlanılır.

ABŞ-in hava zərbələri, artilleriyası və "Apache" helikopterləri Rusiya muzdularının külüñü göye sovurub. Bu da deyilir ki, Rusiya muzdularının anti-təyyarə silahları olmayıb. Havadan dəstəkləri olmadan, təyyarə vuran silahlarsız rusiyalı muzduların Amerika tərefindən təlimləndirilmiş qüvvələr necə döyüşə biləcəyi sual doğurur.

Lakin Rusiya nizami qo-



ger kimi Suriyaya getmək istəyir. Amma onun sözlərinə görə, Amerika qüvvələri fevralın 7-də Suriyanın hökumət qoşunlarının hücum edən öncü dəstələrinə zərbə endirəndən bəri, Rusiya sefərbərləri arasında əhval-ruhiyyə bir qədər dəyişib. Axi bəzi məlumatlara görə, zərbəyə məruz qalmış hökumət qüvvələrinin sıralarında yüzlərlə Rusiya muzdulu su da həlak olub.

"İndi adamlar bu zərbəyə görə qisas almağın vacibliyindən danışırlar"-özəl hərbi şirkətin rəhbəri deyib. Məqalədə deyilir ki, Suriyada mühabirbəyə yollanan rusiyalı muzdluları çox qəddar və təhlükəli şəraitlər gözləyir. Orada onlara biznes və siyasi maraqlara görə qətlər töretmək əmr oluna bilər. Onlar ora yaxşı maaşa görə gedirlər, amma əksəriyyəti bu pulları görməyecək.

"Əger özəl şirkətlə hərbi xidmət barədə müqavilə imzalamınsa, deməli, özünü onlara pula satmışan. Şirkət səndən istədiyi kimi istifadə edə bilər. Bəs sən öləndən sonra ne olacaq? Əger sən tike-tike olmusansa, onda nece olsun? Yaxşı halda meyitini evə göndərəcəklər. Pis halda elə orda basdıracaqlar. Əger sən adamları öldürməklə və ya başqalarının biznes maraqları-

Rusiya şirkətlərindən birinin soyuducularında xurd-xəşil olmuş 150-dək muzdalu əsgərin meyiti saxlanılır

Rusiya vətəndaşlarını Suriyada muzdalu əsgər kimi xidmətə gönüldən özəl hərbi şirkətlərdən birinin rəhbəri "France 24" kanalına anımlıq şərtlə ilə sensasiyon məsahibə verib.

Virtualaz.org xəbər verir ki, həmin şəxs məsahibədə Rusiya vətəndaşlarının bu yaxılarda Suriyada Amerika qüvvələri tərəfindən zərbəyə məruz qalanraq həlak olmasının ölkəsi üçün nə dərəcədə böyük bir rüsvayçılıq olmasından danışır.

"France 24" kanalının reportajı bərədə "The Business Insider" nəşri məqale dərc edib.

"Mənə hər heftə Suriyada muzdalu kimi döyüşmək üçün beşaltı nəfer müraciət edir. Bəziləri mənə zəng edirlər, bəziləri isə şəxsən görüşür-lər"-həmin şəxs bildirir.

Muzduların səfərbərliyi ilə məşğul olan şəxs bunu da deyib ki, özünün çalışdığı Yekaterinburq şəhərində hazırlı-

Bəki Apelyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-major Elçin Quliyev və mərkezin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrdə olan hökməndən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası davam edir. Hakim Sahibxan Mirzayevin sədrliyi ilə keçirilən prosesdə Elçin Quliyevin vəkil Ziyad Abbaszadə vəsətətələ çıxış edib və iclasın qapalı keçirilməsini istəyib. Məhkəmə vəsətəti təmin etməyib.

Elçin Quliyev həbs ediləndən sonra Eldar Mahmudova qarşı çıxan yeganə MTN generalıdır. Digər həbsdəki MTN-çilər barəsində məhkəmə prosesi qapalı keçirilsə də, Elçin Quliyevin işi üzrə proses açıq keçirilir. Sonuncu prosesdə onun vəkil MTN-in 2013-cü ildə keçirdiyi "Şimal küləyi" və "Qərb qütbü" əməliyyatlarına ayrılan vəsaitlə bağlı Elçin Quliyeva ittiham verildiyini deyib. Bildirib ki, pulların ayrılması ilə bağlı və həmin sənədlərin məhv edilməsi bərədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri olub: "Bu işə bağlı heç bir araştırma aparılmışdan Elçin Quliyevə 7 milyon 736 min 58 manat ittiham verilib. Xahiş edirik ki, bu məsələnin araşdırılması ilə bağlı ekspertiza təyin olunsun". Elçin Quliyev isə bildirib ki, ondan heç kim hansı agentə nə qədər pul verdiyini soruşmaya: "Bu pulların verilməsi ilə bağlı maliyyə idarəsinin heç bir məlumat olmayıb, ola da bilmez. Çünkü mənim səlahiyyətimdə olan agentimi heç kim tanımayıb. Mən agentlərimi rəhbər səxslərə deye bilərem. Maliyyə idarəsinin arayışı əsasında bu məsələ araşdırılıb".



Elçin Quliyev bildirib ki, mərhum müavini, polkovnik İlqar Əliyevin öz agenti olub:

"Mən də onun agentlərini tanımamışam. Nazirin də, nazir müavini də öz agenti olub. Heç birimizin agentini tanıma-mışaq, bu iş məxfi saxlanılıb.

Mən heç bir dövlətin pulunu mənimsəməmişəm. Əgər bu qədər pulu mənimsəseydim, villalarım, obyektlərim olardı. Bu gün banka borcum var. Məhkəmə bu vəsətəti də baxılmamış saxlayıb. Elçin Quliyevin vəkil həmçinin MTN polkovnikini

Malik Mustafayevin intihar etməsi bərədə düzgün araştırma aparılmamasını deyib, bununla bağlı mütəxəssisin rəy verməni istəyib. Hakim bu vəsətəti də təmin etməyib.

E.Quliyeva verilən ittiham-lardan biri də MTN polkovnikı

Malik Mustafayevin intihar həddinə çatdırılması ilə bağlıdır. E.Quliyevin vəkilli deyir ki, bu ölüm hadisəsi ilə bağlı düzgün araştırma aparılmayıb: "Biz yenidən ekspertiza keçirilməsini istəyirik".

Yada salaq ki, Milli Təhlükəsizlik Nazirliyinin polkovnik rütbəli əməkdaşı Malik Mustafayev 2014-cü ildə intihar edib. Onun qardaşı Mətəlb Mustafayev mətbuatı açıqlamalarında bildirib ki, qardaşı o dövrde ATM reisi olan Elçin Quliyevlə səhəbdən sonra intihar edib.

Sitat: "Qardaşım, 31 il MTN-də işləmiş, bu orqanın fəxi əməkdaşı, Qarabağ müharibəsi veterani, 2011-ci ildən polkovnik rütbəsi daşıyan Mustafayev Malik Nəriman oğlu nazir Eldar Mahmudovun qəbuluna gırərək, mənə qarşı aparılan bu kampaniya son qoymaği xahiş edib. Eldar Mahmudov isə ona bildirib ki,

"sənin qardaşın Mövlən Şıxəliyevin, Elçin Quliyevin tələb etdiyi ifadələri verməsə, nəinki onu, sənin bütün qohum-əqrəbəni həbs etdirəcəyəm".

Bunun nəticəsi də o oldu ki, 17 oktyabr 2014-cü il tarix-

də kiçik bacım Hümbətova İrada Nəriman qızının yaşılığı Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki heyətə Elşən Murtuzovun rəhbərlik etdiyi 10 nəfərlək qara maskalı şaxslər daxil oldular. Onları avtomat gücünə heyətə çıxarıraq, özləri ilə gətirdikləri narkotiki evə qoymaş istəsələr də, alınmadı. Evin altını üstünə çevirdilər və öz məqsədlərinə çata bilmədən çıxıb getdilər. Qardaşım bu hərəkətlərdən sonra özüne gəle bilmedi. Qardaşım 1 noyabr 2014-cü ildə Elçin Quliyev qəbuluna getdi. Elçin Quliyev qardaşımı nə dedi, 2 gün sonra öz yaşılığı həyətde özünü asaraq intihar etdi".

Mətəlb Mustafayev qardaşının ölümündə Elçin Quliyevi, keçmiş nazir Eldar Mahmudovu və digər adını çəkdiyi MTN əməkdaşlarını görür.

Qeyd edək ki, E.Quliyev apelyasiya şikayətində Bakı Hərbi Məhkəməsində çıxılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib.

□ E.HÜSEYNOV,
"Yeni Müsavat"

Kürdlərin həbsdəki lideri buraxıldı - Saleh Muslim kimdir?

Praqada yaxalanan keçmiş PYD həmsədri Türkiyəyə təhvıl verilmədi



Dörd gün önce Çexiyanın paytaxtı Praqada yaxalanan PYD/PKK-nun keçmiş həmsədri Saleh Muslimi Türkiyəyə təhvıl verilməyib və azadlığa buraxılıb. Türkiye mediasının yazdığını görə, kurd separatçılarının on tanınmış liderlərindən olan Saleh Muslim haqqında Türkiyə bu ayın 13-də qırmızı bülletenə beynəlxalq axtarış verib. S.Muslim bu axtarış çərçivəsində saxlanılıb. Məlumatə görə, S.Muslim müqqəti saxlanılıb və çex məhkəməsinə göndərilib, məhkəmə isə Türkiyədən onu niya axtarışa vermişdir.

Bununla belə, qeyd olunur ki, bu hələ Saleh Muslimin Türkiyəyə təhvıl veriləcəyi mənasına gəlmir.

Türkiyənin Saleh Muslimi geri ala bilməməsinin iki mü-

ya qanadı olduğunu ireli sursə də və iddiasını inkarolunmaz faktlarla əsaslandırsa da, bu məsələdə beynəlxalq aləmin düşüncəsi yekdil deyil. Xüsusi ABŞ PYD ilə PKK-nı bir-birindən ayıır, hətta Türkiyəyə PKK ilə mübarək etmek üçün PYD-nin imkanlarından yararlanmağı məsləhət görür. Eyni şekilde bir çox Avropa ölkələri də məsələyə ABŞ-la eyni mövqədə yanaşır. Çexiyanın isə PYD-PKK-ya nə cür münasibət bəsləməsi belli deyil. Belə vəziyyətdə Çexiya məhkəməsinin hansı arqumenti əsaslı sayacaqı xeyli müəmmalı görünür.

İkinci ən mühüm problem Türkiyə ilə Çexiya arasında ciayətkarları təhvıl vermək haqqında hər hansı müqavilə yoxdur. Çexiya məhkəməsi Salih Muslimi təhvıl vermək istəsə belə, bunu hansısa qanunvericilik aktı ilə əsaslandırmalıdır. Belə bir hüquqi zəmin olmadıqdan, Çexiya üzv olduğu Avropa İttifaqı vasitəsilə terrorçu-

nu təhvıl verməlidir. Avropa İttifaqı formalaşdırın və unun lokomotivliyini edən Almaniya, Hollandiya, Fransa və s. kimi ölkələrin isə Türkiyə ilə münasiyyətleri çox da ürəkaçan deyil. Həmin ölkələrin Ankaranın tələblərinə müsbət cavab verəcəyi hələlik xeyli çətin görünür.

Bəzi ehtimallara görə, S.Muslim məsələsi Türkiyə ilə Avropa İttifaqı arasında yeni gərginlik yarada bilər.

Bəs Saleh Muslim əslində kimdir?

Saleh Muslim 1951-ci ildə Hələbdə dünyaya gəlib. Milliyetçi kurd olan bu adamı Suriyada böyük başa çatıb. Suriyalı olsa da, onun mütəxəssis kimi formalaşmasında Türkiyə-

nin böyük zəhmətləri var. Belə ki, 1970-ci ildə İstanbulda yaşayın və təhsil alan S.Muslim 1977-ci ildə bu şəhərdə ali təhsili tamamlayıb. İndiyədək Türkiyənin çörəyini yeyən bu adam pesəcə mühəndisdir.

Kurd təşkilatlarında feallığı ilə daim seçilən S.Muslim 1998-ci ildə siyasetə ilk addımı atıb və Suriya Kürdüstən Demokrat Partiyasına (PYD) qoşulub. Təşkilatın həmsədri olaraq fəaliyyət göstərib. S.Muslim öz separatçı davası boyu qurbanlar da verib. Məsələn O, 2013-ci ildə Tel Abyadda İŞİD-lə gedən mübarizədə oğlu Şervan Muslimi itirib. Muslimin kurd separatçıları arasında nüfuzunu bu hadisə daha da artı-

rib. S.Muslim Suriyada ən güclü kurd lideri kimi tanınır. Məlumatına görə, 2010-cu ildə İraqa qəçən S.Muslim 2011-ci ildə tekrar Suriyaya qayıdış və vətəndaş mühərabəsində əsas qərarverici liderlərdən biri olub. Türkiyədə təhsil aldığından Anadolu türkçəsini mükəmməl bilir və əksər hallarda mətbuatı açıqlamalarını bu dildə verir.

2015-ci ildə S.Muslim xüsusi təyyara ilə Türkiyəyə gəlmiş və Türkiyə rəsmiləri ilə Ankara-da görüşlər də keçirmişdi. Türkiyə hökuməti "Zeytin budağı" əməliyyatına başlıqaldan 3 həftə sonra onun barəsində beynəlxalq axtarış elan etdi.

□ Etibar SEYİDAĞA,
"Yeni Müsavat"





KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Sabah - martın 1-də Ermənistən parlamenti bu saxta dövlətin tarixində ilk dəfə ölkə prezidentini seçəcək. Böyük ehtimalla, hakim partiyasının namizədi, İngiltərədəki səfir və imkanlı iş adamı Armen Sərkisyan səs-vermənin birinci turundaca həmin postu tutacaq. Təxminən bir ay sonra isə parlament yeni baş nazirin də kimliyini müyyən edəcək. Bu da yəqin ki, indiki prezident, kriminal "Qarabağ klanı"nın başçısı Serj Sərkisyan olacaq.



Bununla da Ermənistən parlamentli üsul-idarəyə keçəcək və işgalçı ölkədə əsas söz sahibi hökumətin başında duran şəxs olacaq. Ancaq Ermənistən şübhəsiz ki, bu keçidə düşdürüyü iqtisadi-siyasi bataqlıqdan qurtula bilməyəcək. Yəni təcavüzkar ölkənin əsas problemləri - o cümlədən Dağlıq Qarabağ problemi yerdən qalacaq. Nəzərealsaq ki, Ermənistən demokratik ölkə deyil və parlamentli idarəcilikdə də hamı Sərkisyanın ağzına baxacaq, o zaman konkret olaraq Qarabağ məsələsində də rəsmi İrəvanın mövqeyində hansısa konstruktiv dəyişiklik gözləməyə dəymir.

Öksər siyasi şərhçilərə görə isə son konstitusiya dəyişikliyi şousu ilə Sərkisyan rejimi,

"Ermənistən diplomatik müstəvidə fəaliyyətsizliyi, yarıtmaz mövqeyi və danışqlarla predmetlərin müzakirəsindən qəçisi Dağlıq Qarabağ məsələsinin həllini radikal bir mərcaya yönəldir". Bu sözləri axar.az-a açıqlamasında poli-



Ermənistəndə yaşamaq getdikcə daha da çətinləşir

Ermənistəndə bəzi ərzaq məhsullarının nə qədər bahalaşığı açıqlanıb. Musavat.com-un novator.az-a istinadən verdiyi məlumatə görə, Milli Statistika Xidməti bildirir ki, ötən 2016-ci ilə müqayisədə ən çox balıq və dəniz məhsulları bahalaşıb: 20,5%. Tərəvəzin 14,8%, meyvənin 10,6%, şəkerin 9,2%, ötin 4,1%, alkoqolsuz içkilərin 2,7%, süd məhsulları, pendir və yumurtanın 0,4% bahalaşlığı xəbər verilir.

2017-ci ildə Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-ci ilə nisbetən 12,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4 faiz artıb. Dövlət Statistika Komitəsinin son hesabatına görə, bu ilin yanvarında istehlak məhsullarının və xidmətlərin qiymətlərində 2017-ci ilin ilk ayına nisbetən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətlərində 6,9 faiz artıq qeydə alınır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

Qarabağ



İrəvanın Rusiya və Türkiyəni

Qarabağda toqquşdurmaq planı

Sabah Ermənistəndə prezident seçkisi - əsas gözlənti; düşmən ölkənin parlamentli üsul-idarəyə keçidi müharibə riskini azaltmayacaq, cünki...; **politoloq**: "Ermənistən radikallığı üzündən vəziyyət partlayışa doğru gedir..."

toloq Tofiq Abbasov deyib. O vurğulayıb ki, müvəqqəti sülh adlandırılın durum hazırla İrəvanın ucbatından çox kövrəkdir.

"Ermənistən həyəsizliyi üzündən vəziyyət partlayışa doğru gedir və demək olar ki, kritik bir xəttə yaxınlaşır. Ermənistən özü də çox gözəl anlayır ki, siyasi, diplomatik və geosiyasi müstəvidə etdiyi cığallı barışğa doğru əməli adımda təqdirdə geniş miqyaslı herbi kampaniyani qəqilməz edəcək. Faktiki sürətdə kazarma rejimində yaşayan Ermenistəndə əhalinin sayı getdikcə azalır və indiki şəraitdə təbii artımdan söhbat gedə bilmez. Çünkü Ermənistəndə demoqrafik resurslar tükenir. Sərkisyan hökuməti də qarşıdurma xəttini təminatlı şəkildə qorumaqdan ötrü vaxtaşırı Ermənistəndəki hərbiçiləri, hətta orduya yenice çağırılan gəncləri belə Qarabağga göndərir. Ancaq bu gənclər hərbi baxımdan səriştəsizdirler", - deyə o qeyd edib.

Politoloqa görə, digər tərəfdən düşmən bilir ki, Azərbaycan ordusu gec-tez Ermənistənə öz zərbəsini endirəcək: "Ona görə də qorxudan postlarını qoyub qaçırlar. Hətta iş o heddə çatıb ki, Ermənistən hərbi komandanlığı bunun qarşısını almaq üçün erməni hərbiçilərə qarşı vəhşi üsullar-

dan çəkinmir. Məsələn, Azərbaycan ordusu ermənilərin tutduğu bəzi mövqeləri azad edən zaman erməni əsgərlərin öz postlarına, mövqelərinə zəncirle bağlandığının şahidi olduq. Bu, vəhşiliyin son həddi idi".

Ekspert Ermənistən rəhbərliyinin hazırlığı narahatlığından səbəblərinə də işıq salıb: "Sərkisyan vaxt tükəndikcə kriptik məqamın yaxınlaşdığını dərk edir. İrəvanın apardığı yalan kampaniyası da göstərir ki, ermənilərin özlerinə ümidiyi yoxdur və buna görə də qorxu içərisindədirler. Ermənistəndə ABŞ-in İrəvandakı səfirliliyi Sərkisyan hökumətini xəbərdar edib. Bu da hamısı deyil.

Erməni hərbi ekspert Ayk Naapetyan hesab edir ki, amerikalılar Rusiya rəhbərliyinə qarşı bu ölkənin bütün sərhədləri boyu konflikt nöqtələrini qızışdıraraq Kremle baş aşğısı yaratmağa cəhd edə bilər. Bunu o, "Sputnik Armenia" portalına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda da situasiyanın gərginləşdirilməsi Vladimir Putine amerikalılar tərəfindən seçkiqabağı və ya sonrası üçün hazırlanın sürpriz ola bilər.

"Ermenistan prezidenti dəfələrlə bəyan edib ki, yeni müharibə şəraitində Ermənistən Qarabağla hərbi ittihamatla müqavilə imzalayacaq və ona hərbi yardım edəcək. Başqa sözlə, İrəvan da konflikt tərəfi olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan İrəvan KTMT-nin yardımını tam şəkildə istəmək haqqına sahibdir. Azərbaycan tərəfindən konfliktə Türkiye qarışır. Türkiyənin arxasında isə aydınlaşdır ki, NATO dayanır. İndi məsələ odur ki, güc mərkəzləri genişmiqyaslı konfliktə həzirdirlər?"

Əlbəttə ki, Ermənistən həmişə olduğu kimi, öz ağası Rusiyaya arxalanır. Yeni Qarabağ müharibəsində isə çox istərdi ki, onu Azərbaycanla qarşıdurmağa cəlb olunur. Üstəlik, Qarabağda Türkiye və Rusiyani toqquşdurub özü kənarda qalsın. Çünkü tekbaşa Azərbaycanla bacarmaq gücləndir.

Lakin Rusyanın regionda öz maraqları var bu maraqlar heç də bütünlükle Ermənistən maraqları ilə üst-üstə düşmür. Toqquşan maraqlardan biri də budur ki, şimal qonşumuz Dağlıq Qarabağ ixtilafına görə heç vaxt yaxşı münasibətlərde olduğu Türkiye ilə üz-üzə gəlmək isteməz. O iki ola NATO ilə. Bunu İrəvanda da bilirlər. Moskva və Ankara isə ermənilərin məkrili planının çıxdan xəbərdardır...

Məlum olduğu kimi, Amerikanın "ExxonMobil" neft şirkəti Bakı-Tiflis-Ceyhan neft kəmərini idarə edən "BTC Co"nun səhmdarlarının tərkibinə daxil olub. "Trend"in məlumatına görə, bu barədə Azərbaycanda 2017-ci il üzrə fəaliyyət yekunlarına əsasən, BP şirkətinin hesabatında deyilir. "ExxonMobil" "CI-ECO" şirkətinin 2,5 faizini alıb.

Hesabatda bildirilir ki, razılaşma artıq baş tutub.

Qeyd edək ki, hazırda 2002-ci il avqust ayının 1-də layihənin həyata keçirilməsi üçün təsis edilən "BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,9 faiz); "Statoil" (8,71 faiz); TRAO (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,5 faiz); "Exxon-Mobil" (2,5 faiz); "ONGC" (2,36 faiz).

Bəs görəsən, dünyanın ən böyük neft şirkətlərindən birinin BTC-nin səhmdarlarından biri olmasının səbəbi nedir? Burada iqtisadi, yoxsa siyasi səbəblər əsas rol oynayır?

"Yeni Müsavat" a açıqlamasında bu sualları cavablaşdırın ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirdi ki, əsas səbəb Qazaxistan neftinin gelecekdə artan haclarının dünya

ABŞ-in ən böyük şirkəti BTC-də pay aldı-səbab

Ekspert: "Bu, neft kəmərindən gələn mənfaətin artacağı ilə bağlı bir siqnaldır"

ExxonMobil
Energy lives here™

bazarına daşınması ilə bağlıdır: "ExxonMobil" dünyadan en böyük neft şirkəti sayılır. Onların "Azəri-Çıraq-Günəşli"də də hissələri var. Ancaq öz neftlərini adətən başqa yolla, dəmir yolu ilə daşıyırlar. Ona görə də BTC-yə ehtiyac duymadıqlarını bildirildilər. "ExxonMobil" bizim yeni böyük neft-qaz layihələrimizdə yoxdur. Böyük ehtimalla Azərbaycandakı neft istehsalındakı rolu da tədricən azalacaq. Sadəcə olaraq, "ExxonMobil" Qazaxistanda neft ehtiyatlarına sahibdir və bu ölkənin neft hasilatının növbəti illərdə ikiqat artma ehtimalı var. Onlarda "Kaşağan" neft

yatağı fəaliyyətə başlayacaq, "Tengiz" yatağında olan istehsal həcminin böyüməsi düşünlür. Qazaxistanın əlində olan daşımışa infrastrukturunu buradan miqdardın dünya bazarına çıxarılmaları üçün kifayət etmir. Onların hazırda Rusiya üzərindən keçən bir boru xətti var ki, Novorossiyskə gedir, oradan dünya bazarına çıxır. Eyni zamanda Qazaxistan Azərbaycanın infrastrukturundan istifadə edir. Əsas səbəb bundan ibarətdir. Qazaxistanda "ExxonMobil" in de içində yer aldığı neft rezervlərindən artan istehsalı dünya bazarına daşınmak üçün mövcud infrastruktur yetərsiz qal-

dığı üçün Amerika şirkətinin BTC-yə müraciət etməsi töbəidir. "ExxonMobil" burada həm öz neftinin daşınmasından gəlir əldə edə bilər, həm də BTC ilə daşınan bütün neft ehtiyatlarına görə əldə olunan gelir hissədarlar arasında müvafiq nisbətə uyğun şəkilde bölüşdürürlər və "ExxonMobil" buradan da qazanc əldə etmiş olur. Burada əsas səbəb Qazaxistanın neft hasilatının artacağı ilə bağlı proqnozlardır. Bu, kifayət qədər real proqnozdur".

Eksperthin sözlərinə görə, burada ikinci məqam ondan ibarətdir ki, qonşu ölkə öz neftinin daşınmasında Rusi-

yadan asılılığını azaltmaq istəyir: "Qazaxistan öz neftinin artan hissəsini, eləvə maliyyə ödəməklə Rusiya üzərindən də daşıya bilərdi. Ancaq bu diversifikasiyanın qarşısını ala bilərdi. Qazaxistan neft daşınmasına görə bir ölkədən asılılığı azaltmaq isteyir. İkinci, Novorossiyskə gedən neft türk boğazlarından keçməlidir, Türkiyənin də bu mövzuda çox böyük həssasiyyəti var. Çünkü İstanbul dünyanın ən böyük şəhərlərindən biridir, Bosforda olacaq bir neft qəzasının nələrlə nəticələnəcəyini təxmin etmək belə mümkün deyil. Ancaq Azerbaycan üzərindən keçən və BTC ilə gedən neft birbaşa Aralıq dənizinə çıxır, Türkiyə üçün neinkin tehdid yaradır, eksinə, bu ölkəyə tranzit gəlirləri getirir. Məsələnin bu aspekti də var. Qazaxistandan bir dövlət olaraq diversifikasiyaya getmə planlarının, eyni zamanda Türkiyə ilə münasibətlərin daha

yaxşı tutulması ilə bağlı Qazaxistan dövlətinin götürdüyü siyasi xəttin fərqində olundular üçün "ExxonMobil" geleceyə yönelik belə bir yatırımdır. Geləcəkdə həm öz məhsullarının təhlükəsiz və ucuz şəkildə dünya bazarına çıxmamasını təmin etsin, həm də buradan eləvə qazanc əldə etsin".

E.Soltanovun fikrincə, "ExxonMobil" in BTC-də yenidən pay sahibi olmasının bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, bu addım neft boru kəmərinin rentabilitiinin artacağı mövzusunda verilən bir siqnaldır: "Bakı-Tiflis-Ceyhan ayrıca bir proyekt olaraq düşünülərse, bu xəber onun daha çox mənfaət əldə edəcəyi anlamına gəlir. "ExxonMobil" kimi bir şirkət pulunu ancaq geləcəkdə yüksək dividend götürə biləcəyi bir yerə yatırıbilər. Belə böyük bir şirkət geləcəyə yönəlik mənfaət hesablarını çox ciddi alqoritmələrlə, çox ciddi mütxəssislərin cəlb olunması ilə həyata keçirir. "ExxonMobil" BTC-də səhmdarlar dan biri olubsa, bu, neft kəmərinin geləcəkdə daha çox gelir getirəcəyinə işarədir".

□ Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat"

Yaxın Şərqdə Avropa-Amerika rəqabəti

Avropa Birliyi "Ərəb baharı" sonrası regionda Amerikaya uduzması ilə barışa bilmir

Yaxın Şərqdə açıq bürüze verilməsə də, bir Avropa-ABŞ rəqabəti hiss olunur. Bunun ən bariz örnəyi İran məsələsi ilə bağlı oldu. ABŞ prezidenti Donald Tramp öten il İranla bağlı nüvə anlaşmasını yeniden baxılması üçün Konqresə göndərəndə Avropa ölkələri bu qərara qarşı çıxdı. Avropa Birliyi ən üst səviyyədə bəyan etdi ki, ABŞ rəhbərliyinin mövqeyi nüvə anlaşmasını şübhə altına salır, digər ölkələr anlaşmaya sadıqdır. Hazırda analitiklər görə, Trampın İran'a qarşı sərt siyaseti öündə əsas maneə məhz Avropadır.

Avropanın İran mövzusunda ABŞ-a zidd mövqə ortaya qoymasının bir sıra sebəbləri var. Analitiklər görə, Avropa ölkələri ilk növbədə İranla iqtisadi elaqələrin qurulması, yatırımlar, qarşılıqlı ticarət elaqələrini inkişaf etdirməkdə maraqlıdır. İran böyük bazardır, zəngin enerji ehtiyatları, ticarət və istehsal potensialı var. Belə bir bazarı buraxmaq Avropanın maraqlarına cavab vermir.

Ancaq eyni zamanda bura da həm də siyasi maraqlar var. Daha dəqiqi, gizli Avropa-Amerika rəqabəti var. Söhbət Avropa Birliyinin Yaxın Şərqi maraqlarının "kölgəsində qalması" gedir. Məsələ ondadır ki, 100 il əvvəl Yaxın Şərqi və Şimali Afrika Osmanlıdan alındıqdan sonra bölgəni Avropa ölkəleri onu öz aralarında böldürlər. İkinci Dünya müharibəsindən sonra region formal olaraq tamamilə müstəqilləşsə də, əslində Səudiyyə Ərəbistanı və İsrail ətisindən, regionun yerde qalan ölkələri bu və ya digər formada Avropanın təsiri altında idi. Bu özünü hətta "ərəb baharı"nın ilk vaxtlarında da göstərdi.

Məsələn, Liviyada, Tuniske baş veren etirazlar zamanı Avropa ölkələri daha aktiv idi. Hətta Liviyada Qəzzafinin devrilmesi üçün NATO çətiri altında Avropa orduları, xüsusən də Fransa silahlı qüvvələri feal şəkildə iştirak edirdi.

Eləcə də "baharın" dönüs nöqtəsi olan Suriyada da proseslərin əvvəlində Avropa ölkələri daha fəal idi. Ancaq sonrakı illərdə, xüsusən də proses terror mühabibinə və geniş miqyaslı antiterror savaşına çevriləndən sonra Amerika təşəbbüsü ələ aldı. Vaşington 2014-cü ilin avqustunda IŞİD-ə qarşı mübarizə məqsədilə 64 ölkənin qatıldığı nəhəng koalisiya formalasdıraraq faktiki olaraq Yaxın Şərqi qaynar proseslərin aparıcı aktyoruna çevrildi. Bu gün baxıqlıqda Yaxın Şərqi "qaynayan" ölkələrində Avropa demək olar ki, hiss olunmur, Amerika isə əsas oyuncudur.

Məsələn, inqilabın ilk başlığı ölkələrdən olan Liviyada hazırda vətəndaş mühabibinən davam etdiyi Yeməndə 30 illik diktator Əli Abdullah Saleh 2012-ci ilde xalq etirazları nəticəsində dev-



şərində Tobruk şəhərində Qətərə yaxın islamçı hökumət, qərbdə isə paytaxt Tripoli şəhərində Faez Sərracın başçılıq etdiyi Milli Birlik Hökuməti (MBH) qərarlaşdır. Qeyd edək ki, buradakı hökumət Səudiyyə Ərəbistanına yaxın hökuməti geri qaytarmağa çalışır. ABŞ orduyu bu əməliyyatlarda aktiv şəkildə iştirak edir. Bu ölkədə günahsız insanların öldürüləməsi səbəbilə Almaniya Səudiyyə Ərəbistanına silah satmaqdan imtina etse də, ər-Riyad silahı başqa ölkələrdən ala biləcəkdir.

Misirdə isə 2013-cü ilde baş vermiş hərbi əməliyyatdan sonra ənənəvi olaraq ABŞ-a bağlı olan ordu rəhbərliyi həkimiyəti ələ keçirib. Prezident Əbdülfettah əs-Sisi hərbi akademiya təhsilini ABŞ-da alıb. Hazırda Misir Səudiyyə Ərəbistanı və körfəz ölkələri ilə birlikdə Amerika cizgisində fəaliyyət göstərir.

Hazırda qanlı vətəndaş mühabibinən davam etdiyi Yeməndə 30 illik diktator Əli Abdullah Saleh 2012-ci ilde ABŞ tərefindən işğal olunub. 2010-cu ildə ABŞ İraqdan ordunu çıxardığını bəyan etse də (rəsmi açıqlamaya əsasən ölkədə ancaq hərbi təlimatçılar ve

kiçik mühafizə və dəstək qrupları qalmışdı - K.R.) 2014-cü ildə İŞİD İraqın bir hissəsini işğal etdi. Dikdən sonra ABŞ yenidən İraqa hərbi qüvvələr göndərib. Ancaq İraq hətta aradakı kiçik fasilələr dövründə də Amerika təsirindən xilas ola bilməyib.

Suriya münaqışesi başlayan Avropa ölkələri Bəşər Əsədə qarşı savaşan qüvvələri dəstəkləyib. "Suriyanın dostları" qrupundan Avropa ölkələri də yer alıb. Ancaq sonrakı illərdə ABŞ-in hərbi iştirakı daha güclənib və hazırda Suriyada əsas hərbi-siyasi aktyorlardan biri ABŞdır və Rusiya ilə dənisiqlər məhz ABŞ-la aparılır.

Avropa və Amerika arasında rəqabətin hiss olunduğu bir ölkə Livandır. Livan ərazi olaraq kiçik olsa da, Yaxın Şərqi açar ölkəsi hesab olunur. Regi-

onun və regionda əli olan ölkələrin hamisinin Livanda fəaliyyətləri var. Bu mənada Livan hər kəsin oynadığı və ya oyununu oynamaya çalışdığı nöqtədir. Ötən ilin noyabrında Livan baş nazirinin Səudiyyə Ərəbistanına gedərək istəfa verməsi bir mənada təkcə İran-Səudiyyə Ərəbistanı deyil, həm də ABŞ-Avropa rəqabəti idi. Çünkü Həririin er-Riyadda istefasını elan etməsi Səudiyyə Ərəbistanı-İsrail və ABŞ "üçlüyünlər" maraqlarına cavab verirdi. Nəticədə Livanda xaos və hərbi müdaxilə gündəmə gəlirid. Ancaq proses gözənlənən ki mi olmadı, Fransa prosesə müdaxilə etdi. Livan keçmiş Fransa müstəmləkəsi olduğu üçün Paris hələ də bu ölkənin siyasetinə ciddi təsir imkanlarını qoruyub saxlayır. Nəticədə prezident Makronun BMT-ni işe qoşması və er-Riyada gedib danışqlar aparmasından sonra Həriri azad edilərək əvvəlcə Parisə, oradan da Beyruṭa geri döndü. Bununla da Livan həm də Yaxın Şərqi qəlbində növbəti hərbi-siyasi böhranın, bəlkə də böyük mühabibin qarşısı alındı. Bu ayın əvvəlində ABŞ dövlət katibi Reks Tillersonun prezident Michel Aunla görüş zamanı gözəldilmesi və aşağılayıcı rəftara məruz qalması da Livan böhranına Fransaya yaxın xristian prezidentin reaksiyası sayla bilərdi.

Yaxın Şərqi dönyanın "qəlbini" olmaqla davam edir. Görünən odur ki, bu bölgədə uğurunda, burada olmaq üçün böyük dövlətlər arasında rəqabət qarşıda illerde daha da dərinleşəcək.

□ Kanan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat"

Fevralın 22-də Bakının ümumi təhsil müəssisələrində 2018-2019-cu dərs ili üçün 1-ci sinfə qəbul başlayıb. Bir gün sonra isə məktəbə hazırlıq qruplarında 24 mindən çox usaqım avtomatik 1-ci sinfə qəbul olunduğu açıqlanıb.



Böyük ehtimalla, bu il də övladının rusdilli məktəblərdə və ya rus bölməsində təhsil almamasını istəyən valideynlərin sayı az olmayacağı. Beləliklə, 1-ci sinfə qəbul məsəlesi yenidən rus dili bölməsi ilə bağlı müzakirələri gündəmə gətirib. Maraqlıdır ki, son bir neçə ilde orta məktəblərin rus bölməsinə maraq xeyli artıb. Ekspertlərin əksəriyyəti rus dilində təhsilin sovet imperiyasının qalıqlarından biri olduğunu vurğulayıb ve bildirirlər ki, ölkədə rus dilinin inkişafı üçün kifayət qədər böyük baza var və bu təhsildə rus bölməsinin üstün olmasına getirib çıxarıb. Bunun üçün də birmanın olaraq ölkədə ana dilində təhsilin məcburi və alternativsiz olmasının vaciblığını vurğulayırlar. Sosial şəbəkələrdə, mətbuatda rusdilli siniflərin təhlükəli olduğunu, nehayət ki, bağlanılması ilə bağlı fikir səsləndirənlər yanaşı, bunun müsbət tərəflərini qeyd edənlər də var. Araşdırma zamanı məlum olur ki, təkcə rusdilli ailələr deyil, bu dili zəif bilən valideynlər də çalışır ki, övladları rus bölməsində təhsil alınsın.

“Özü, valideynləri rus dilində bilməyənlər “moda” xətrinə və ya guya “yüksek səviyyə” xətrinə rus bölməsini seçir”. Bu fikirləri isə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə paylaşır. Ekspert Təhsil Nazirliyinə və Bakı şəhər Təhsil İdarəsinə maraqlı təklif edə verib: “Təklif edirəm ki, 1-ci sinfə şagirdlərin qəbul zamanı rus bölməsinə seçənləri yoxlaysıb ondan sonra qeydiyyatdan keçməye buraxın. Özü, valideynləri rus dilində bilməyənlər “moda” xətrinə və ya guya “yüksek səviyyə” xətrinə rus bölməsinə seçirlər. İbtidai sinifdə rus bölməsində təhsil alan şagirdlər yuxarı siniflərdə Azərbaycan bölməsinə keçirlər. Cənubi program çətinləşir və valideyn ev təşşürü və digər məsələlərdə kömək edə bilmir. Əsas da bilik və bacarıqları fərqli olan şagirdlər eyni sinifdə oxuyanda ortaya bərabər mənzərə çıxır. Kimsə rus dilində senist, sərbəst bilir, kim isə ilk dəfə rus dili ilə tanış olur. Məktəb xərici dil öyrədir, daha xərici dili ana dili kimi öyrətmir. İnanıram ki, aidiyyəti qurumlar nəzərə alacaqlar”.

Daha sonra ekspert qeyd edib ki, Azərbaycanda orta məktəblərin ümumi sayı 4472-dir ki, onun da 340-də tədris rus dilində aparılır. Bu isə orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir: “Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədəki şagirdlərin 6,3 faizidir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 minden çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində tədris olunur.

Ayrıca tədris dili rus dili olan iki universitet:

Moskva Dövlət Universitetinin Bakı filiali və Seçenov adına Tibb Universitetinin Bakı filiali fəaliyyət göstərir.

Bir də ad bütün slavyan dil və ölkələrini birləşdirən Slavyan Universiteti var. Bakı şəhərində 310 ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Rus bölməsi

üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.

Ekspertin qeyd etdiyi kimi, hazırda ölkədə təxminən 90 minə yaxın şagird rus bölmələrində təhsil alır. Bu statistikanın özü müəyyən müzakirələrə yol açır. Bəs rus dilinə bu qədər maraqlın səbəbi nedir?

Məlum məsələdir ki, Azərbaycan 70 il sovet, faktiki rus imperiyasının daxilində olub. O zamanlar rəsmi dil rus dili hesab olunurdu və imperiya xalqlarında əsasən bu dildə istifadə olunurdu. Lakin sovet hakimiyyəti dağlıqlıdan sonra imperiya xalqlarının əksəriyyəti rus dilində danışmaq ənənəsini davam etdirdi, o cümlədən ölkəmizdə də. Hətta Rusiya yenidən rus dilinin hakim olunması üçün müəyyən işlər görməyə çalışır. Belə ki, 2016-cı ilde Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Eleonora Mitrofanova hazırda dünyada rus dili ilə bağlı bir sıra problemlərin olduğunu əsasən təsir etdirər, keçmiş SSRİ ölkələrində rus dili yüksək hüquqi statusun ve-

rilməsi ilə bağlı məsələ qaldırılmasını tələb etmişdi. Bəziləri rus dilinin “pilot dil” kimi hezədə çox vacib olduğunu düşünür. Bunu da onunla əsaslanırlar ki, ölkəmizdə tərcümə imkanları azdır və hələ ki, bu dildə böyük ehtiyac var.

Bu gün Azərbaycanda bir çoxları rus dilində danışır və ya bu cəhd edir, rusca anlayışı olmayanlar belə övladlarının rus dilində təhsil almasına çalışırlar. Bəs evde öz ana dilində, məktəbdə isə rus dilində danışmaq məcburiyyəti uşaqlara necə təsir buraxır?

Psixoloq Ramil Nəcəfli mövzü ilə bağlı “Yeni Müsavat”a danışdı: “Bəli, doğrudur ki, övladlarının rus dilində təhsil almasına çalışırlar. Bəs evde öz ana dilində, məktəbdə isə rus dilində danışmaq məcburiyyəti uşaqlara necə təsir buraxır?

Məlum məsələdir ki, Azərbaycan 70 il sovet, faktiki rus imperiyasının daxilində olub. O zamanlar rəsmi dil rus dili hesab olunurdu və imperiya xalqlarında əsasən bu dildə istifadə olunurdu. Lakin sovet hakimiyyəti dağlıqlıdan sonra imperiya xalqlarının əksəriyyəti rus dilində danışmaq ənənəsini davam etdirdi, o cümlədən ölkəmizdə də. Hətta Rusiya yenidən rus dilinin hakim olunması üçün müəyyən işlər görməyə çalışır. Belə ki, 2016-cı ilde Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Eleonora Mitrofanova hazırda dünyada rus dili ilə bağlı bir sıra problemlərin olduğunu əsasən təsir etdirər, keçmiş SSRİ ölkələrində rus dili yüksək hüquqi statusun ve-

ketlərdə demək olar ki, eksər insanlar rus dilində danışır. İş yerlərində rusdillilər böyük əksəriyyət təşkil edir. Səbəb əsasən bununla bağlıdır. Valideynlər də öz aləmində düşünlər ki, gelecdə övladları karyera qurmaq, rahat iş tapmaq, problemlər yaşamamaq üçün rus dilini bilməlidir və bu dildə təhsil almalıdır. Belə bir telebatı öz gündəlik həyatlarında gördüklerindən valideynlər indidən öz uşaqlarını öz aləmlərində sigortalayırlar. Bir qismi valideynlər bunu onunla əsaslandırıb ki, Azərbaycandıllı böyümlərdə uşaqlarda tərbiyelilik, kobudluq, təhsildən yayınma çox olur. Lakin belə bir fikir var ki, rusdilli böyümlərdə uşaqlar daha tərbiyeli, dərse davamıyyətli olur, həm də bu böyümlərdə uşaqlara yaxşı təhsil verilir, qayda-qanun yaxşıdır”.

Diger psixoloqların fikrincə, uşaqların məcburən rus dilində təhsil alması onlara psixoloji sarsıntı vermir. Sadəcə, bu dilde təhsil alan uşaqlarda fikir, düşüncə ayrıılıqları olur, baxış bucaqları fərqlənir.

□ Xalida GƏRAY,
“Yeni Müsavat”

Ölkə məktəblərində vəziyyət “ruscadır”

Azərbaycanda “imperiya dili”nin artan populyarlığının səbəbləri

Bayıl sürüşməsi pulda “ilişib”

Sürüşmə ərazisindəki mənzillərindən köçürülən vətəndaşların bəzisi kirayə haqqının az olmasından şikayətdir.

Bayıldakı sürüşmə ərazisindəki mənzillərindən köçürülən vətəndaşların bəzisi kirayə haqqının az olmasından şikayətdir.

Səbayəl Rayon icra Həkimiyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdürü müavini İsrafil Kərimov modern.az-a iddialarla razılaşmadığını bildirib: “Orada yaşayan sahələrin heç birinin qeydiyyatı olmayıb. Evlərin hamısı qeyri-qanuni tikilib. Dövlət onları kirayə haqqı ilə təmin edərək, təhlükəsiz əraziyə köçürülməsini təmin edib. Onların heç biri Səbayəl rayonun sahələri və məcburi

orada da qala bilerlər. Biz bunu etiraz etmir, edə də bilmərik”.

İcra hakimiyyəti rəsmisi bəzi vətəndaşların kirayə haqqını almaqdandan imtina etməsi məsələsinə də aydınlıq gətirib:

“Axi kim verilən puldan imtina edər? İmtina ediblərə, demək, qalmığa yerləri var. Həç kim də imtina etməyib”.

Nazirlər Kabinetin tərəfindən bu ərazidə yaşayan 98 ailənin 11 aylıq kirayə haqları bu cür müəyyənləşdirilib: ailə tərkibi 1-5 nəfər arası olurlar 200 manat, 6-7 nəfər oluna 250 manat, 8-dən çox olanda 300 manat verilecek. Məlumatə görə, bu

etmiş 67 ailə üçün “Beynelxalq Bank”ın Səbayəl filialında açılmış hesaba köçürüüb və artıq sahələr pullarını almağa başlayıb. Tam uçaşmış 4 evin sahiblərinə isə birdəfəlik kompensasiya ödəniləcək.

“Bayıl sürüşməsinə görə sahələrə veriləcək kirayə haqqı ədalətlidir deyil”. Bu sözü əmlak Ekspert Mərkəzi-

nin direktoru Ramil Osmanlı “Yeni Müsavat”a açıqlamasında bildirib. Ekspertin fikrincə, icra hakimiyyəti bir qədər bu məsələdə xəsisliyə yol verib:

“Yəqin həmin ərazidə fərdi yaşayış evlərinin kirayə haqqını nəzərə alıblar. Lakin ailə tərkibi baxımından məsələyə yanaşsaq, bu, ədaletsizlikdir. Məsələn, 7-8 ailə üzvü


en azı 3 otaqlı mənzil tələb olunur. Halbuki Bayılda, hətta Qobustanda belə 3-4 otaqlı mənzillər üçün 270-280 manat vəsait azdır. Buna görə də mən hesab edirəm ki, deyilən rəqəmlər azdır. Bu rəqəmlərin üzərinə minimum olaraq 20-25 faiz artırmaq lazımdır.

Bakıda hazırda kiraya qiymətləri kifayət qədər yüksəkdir. Fərdi yaşayış evlərinin qiymətləri nisbətən aşağıdır”.

Paytaxtdakı kiraya evlərin qiymətləri ilə bağlı maraqlanıdıq. Ev alqı-satqısı, kirayəsi ilə məşğul olan makler Tahir Cəbiyev “Yeni Müsavat”a danışarkən bildirdi ki, hazırda paytaxtda orta təmirli 1 otaqlı mənzillər 250 manatdan başlayır:

“Kiraya sahələri əsasən şəraitdən, təmirdən asılıdır. Məsələn, elə evlər var ki, 2 otaqlı, hər cür şəraitdən 700-800 manatdadır. Eləsi də var ki, orta təmirli 3 otaqlıdır, qiyməti 500 manatdır. Şəhər mərkəzlərində qiymətlər daha bahadır. Lakin mərkəzdən kənarda orta təmirli mənzilləri 300-350 manata kirayələmək olur”.

□ Xalida GƏRAY,
“Yeni Müsavat”



Azərbaycanda 2016-ci ildən etibarən özünüməşgülluq programı icra olunur. Program prezident İlham Əliyevin 7 aprel 2016-ci il tarixləri sərəncamına uyğun olaraq, işxartan və işsiz vətəndaşlar üçün başladılıb.

Yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında dövlət başçısı bu programdan bəhs edərək deyib: "Bu yaxınlarda başladığımız özünüməşgulluq programının da uğurlu icrası gözlənilir. Bu məqsədlər üçün 35 milyon manat vəsait nəzərdə tutulub və bu, təqribən 7 min ailənin büdcəsinə böyük dəstek olacaq. Özünüməşgulluq programının çox böyük gələcəyi var və biz bu programın icrası ilə bağlı eləvə tədbirlər görecəyik. Bu, işsizliyin aradan qaldırılması istiqamətində önmeli təşbbüsdür. Eyni zamanda ünvanlı sosial yardım alanların sayıda çoxalmayacaq, azalacaq. Bu yardımını alanlar artıq dövlət tərəfindən biznes üçün lazımlı olan vəsitələrlə təmin ediləcəklər".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətə əlaqələr şöbəsində "Yeni Müsavat" a verilən məlumatda göreb, öten müddət ərzində programın icrası aztəminatlı ailələrin dövlət dəstəyi nəticəsində fərdi təsərrüfatlara sahib olmaqla öz zəhmətləri hesabına ailə gəlirlərini artırımlarına və kiçik ailə biznesinə çıxış imkanı qazanımlarına şərait yaradıb: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərefindən özünüməşgulluq programı çərçivəsində öten il respublikamızın rayon və şəhərləri üzrə 1200-dən çox aztəminatlı ailəyə aktivlər (mal və materiallar) verilmək, onların kiçik ailə təsərrüfatları yaradılıb. Həmin təsərrüfatların 84 faizi kənd təsərrüfatı (*maldarlıq, quşçuluq, əkinçilik, arıcılıq, bağçılıq, istixana yaratma və s.*), qalan hissəsi xidmet və istehsal sahələrini əhatə edir. Özünüməşgulluq programı çərçivəsində həmçinin xalçaçılıq, misqərlilik və s. üzrə ailə təsərrüfatları yaradılıb ki, bu da qədim xalq sənəti növleri-

Ekspert: "Programa cəlb olunan qızılərə dövlət dəstəvi davamlı olmalıdır"



- üçün aktivlərlə təminatı həyata keçiriləcək".
 - İqtisadçı-ekspert, İqtisad Tədqiqatlar Mərkəzinin rəhbər Qalib Toğrulun sözlərinə görə hazırda ƏBSMN-in həyata keçirdiyi özünüməşğulluq proqramı 2010-cu ildə başladılan özü nüdəstək layihəsindən əsas etibarilə ferqlənmir: "Həmin vaxt Baki və Sumqayıt da daxil olmaqla, 13 rayonda bu layihə icra olunurdu. Cəmi 271 ailə seçilərək layihəyə cəlb olunmuşdur. Ümumilikdə, görülən işlərə 35 min 465 manat sərf olundu. Bizerin vaxt layihənin qiymətləndirilməsini həyata keçirmişdik. Həm nazirliyin işini, həm də seçilən ailələrin vəziyyətini qiymətləndirmişdik. Həmin vaxt hər ailəye bir illik ünvanlı sosial yardım hecmində - haradasa 1300-1500 manat pul verilirdi. Bu vəsaitlə birdəfəlik yoxsulluqdan cixmaq mümkün devil. Ona

görə də biz həmin vaxt bir sıra təkliflərlə çıxış etmişdik. Hesab edirəm ki, o təkliflər indiki proqram üçün də aktualdır”.

Ekspertin sözlərinə görə, o zaman layihə çərçivəsində görünlən işlərin hüquq bazası yox idi: "Nazirlik bəzi sənədləri özü təsdiq etmişdi, amma hökumət, Nazirlər Kabinetini səviyyəsində hansısa qərar yox idi. Bu, indi də yoxdur. Yəni ailələrin seçim meyaları müəyyənleşməyib. Məsələn, ailənin ehtiyacılıq meyarı vardı. Hesab olunurdu ki, daha çox uşağı olan ailə daha çox yoxsuldur. Yaxud belə bir meyar vardı ki, ailənin heç olmasa bir nəfər əmək qabiliyyətli üzvü olsun ki, işləri həyata keçirə bilsin. Ailənin reputasiyası da mühüm meyədir: o ailə həmin ərazidə nə qədər yaşayıb, reputasiyası nə qədər təmizdir. Biz təklif edirdik ki, bin ərazidə 5 ildən az yaşayan ailələr seçilməsin. Bizim başqa bir təklifimiz vardı ki, ailənin işə bir töhfəsi olsun: məsələn, inek alınıb verilirsə, onun tövləsi olsun ineyi saxlamağa. Bizim təkliflərimizlə nazirlik də razlaşmışdı.

Bizim daha bir teklifimiz vardı ki, ailelerin sonraki taleyinde devletin iştirakı olsun. Yeni aldığı heyvani artırıp işini genişlendirmek isteyene Sahibkarlığı Kümek Milli Fonu vasıtasisle güzestili kreditler verilsin. Lakin nازırılıkdan dediler ki, buna onları seyahiyeti çatmır".

Ekspert deyir ki, **Türkiyedə**
bir qədər fərqli də olsa, uğurlu
bir program həyata keçirilir:
“Orada iştirakçılara girişimciliyə
deyilir. Yəni sahibkarlıq fəaliyyət-
tına yeni başlayanlar. Düzdür,
bizdə əsas məqsəd insanları
yoxsulluq girdabından çıxar-
maqdır. Lakin iştirakçılara söh-
bətdən məlum olur ki, əslində

onları sahibkar kimi hazırlayırlar, biznes-plan hazırlamaq, aile bıñnesinin idare olunması, istehsal olunan mehsulu satmaqın yolları öyredilir. Buna görə bızda də Türyiñdekinə yaxın bir program həyata keçirmək mümkündür. Orada yaxşı layihəsi olana 50 min lirayadək qrant ayrılır. Bizdə də iştirkəçilərə sonrakı dəstək olmalıdır. Onlara güzeştli kreditlərə çıxış imkanı yaradılmalıdır ki, sonradan biznesi böyüdə bil-sinler.

Bizim bir təklifimiz də budur ki, kənd yerlərində həmiya heyvan alınıb verilməsin, başqa sahələrdə bacarıqları olanlara şərait yaradılsın o sahələr üzrə işini qurmadə.

Eyni zamanda iştirakçılara alınıp verilen heyvanların-quşların siğortası hayatı keçirilmelidir. Çünkü bele faktlar da var ki, alınıp-verilen heyvanlar tələf olur.

Bundan əlavə, program iştirakçılarını seçərkən əhalinin real gəlirləri nəzərə alınmalıdır. Ələ ailələr var ki, rəsmi gəliri yoxdur, amma az da olsa qeyri-rəsmi gəliri var. Bundan əlavə, ailələrin özlərinin torpaq sahəsi, heyvani saxlamaq üçün tövləsi və sair formada qoyuluşu da olmalıdır".

Q.Toğrulun sözlerinə göre, birinci mərhələdə özünüdəstək programı nazir dəyişikliyinə görə dayandırılıb, amma 2016-ci il-dən yenidən başlanması müsbət haldır: "Biz Rusiya təcrübəsini öyrənmişdik. Türkiyədə bir başqa formada tətbiq olunur, Cənubi Amerikada da geniş istifadə edilir. Bütün hallarda mahiyyət eynidir: insanları yoxsulluqdan qurtarmaq, inkişaf üçün dəstek vermək".

Dünya SAKIT,
"Yeni Müsavat"

miqdar üç dəfə artırılmaqla hesablanır.

Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağac və kolların məhv edilməsi nəticəsində dəyimiş ziyan verilen miqdardı iyirmi dəfə artırılmalıdır.

Səhərlərdə və digər yaşayış məntəqələrində yerleşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerleşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdiğdə, dəymiş ziyan verilən miqdardar iki dəfə artırılmaqla hesablanır.

Məhv edilmiş ot bitkilərinin (qazon) 1kv metrinin dəyəri 50 manat, gül-çiçəklərin 1 kv metrinin dəyəri isə 80 manat müəyyən olunub. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən yaşlılıq ərazilərində ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin mehv edilməsi nəticəsində dəyimmiş ziyan yuxarıdakı cədvəldə verilən miqdardan üç dəfə artırılmalıdır.

Ağaç kəsmək istəyənlər ciblərini gen açsin-cərimələrin miqdarnı

Ağac kəsmək və qazonların korlanmasına görə cərimələr necə hesablanır?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasının yoxlamaq məqsədilə növbəti reyd keçirib. Nazirliyin mütbuat xidmətindən virtualaz.org-a verilən məlumatə görə, reyd zamanı rayonun Əliyevəməli kəndi ərazisində, Kür çayının mühafizə zonasında 0,30 ha yaşlılıq sahəsində yaşköküstə 38 ədəd yulğun kolumun və 16-50 sm diametriyində 21 ədəd qovaq və söyüd ağaclarının kesildiyi askar edilib.

Araştırma zamanı yulğun kollarının ve ağacların İmisi rayon Əliyetmezli kənd sakini Ceyhun Əbdülov tərefindən kəsildiyi və tebiətə 8510 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

yani və bağ sahələrindəki yaşılçıqlarda, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (eşkinlər) istisna olmaqla, respublika erazisindəki yaşıllıqlarda 4 santimetredək (4 sm də da-

Ekolojiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vaxtaşırı qanunsuz ağac kəsənlərin cərimələnməsi hallarına rast gəlirik. Bəs bu cərimələr necə hesablanır? Hər ağaca qoyulan dövləti qiyəməti neçədir?

Qanunvericiliye göre, meşə fondu torpaqlarında, xüsusi mü-hafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşlılıqlarda, xüsusi mülkiyyətdə olan həyət-



ürün qiymətləndirmə 50-100 manat müəyyən olunub. Hər kol üçün isə bu rəqəm 80-160 manat təşkil edir.

unda həmçinin göstərilir ki, Bala, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağaç və kolların əsaslılıqların mühafizəsi sahəsində gəməyinə rəsədliliyi təhlükə



ÜSAVAT

Son səhifə

N 47 (6936) 28 fevral 2018



Alt paltarlı manekenlər insanları seçkiyə çağırır

Rusiyada seçkilər yaxınlaşduğu bir vaxtda maraqlı təşviq çarxları dövriyyəyə girib. Carxlarda rus xalqını sərvəməye təşviq etmək üçün Putin provakativ reklamlarda yarıçılpaq modelləri oynatması görunülənir. Putini dəstekleyənlər alt paltarı bazarda modellik edən qadınları reklamlarda oynatmaqla səs toplamaq arzusuna düşübələr. Gələn ay keçiriləcək prezident seçkilərin gənc kişilər bir səra cinsel tərkibli vəb reklamları ilə seçkilərdə səsverməyə yönəldirilir. Putinin seçkiyə qatılanların sayını artırmaq baxımdan olduqca qərarlı olduğu deyilir.

Sosial media reklamlarında eylənceli və mesaj xarakterli metnlərdən da istifadə edilir. Onlardan en çox məşhur olanı isə "Böyüklerin dünyasına xoş geldiniz", "Başlangıçda bir az qorxuducudur, amma tezliklə bir dəfə dəha etmək istəyəcəksiz", "18 yaşından böyük olduğunuzə eminsinizmi?", "Seçki yerində baş verən hər şey sandıqda qalaçaq" kimi örneklerdir. "Maxim" jurnalının baş redaktoru Aleksandr Malenkov, bilinməyən bir müstərinin "özəl iş layihəsi" çərçivəsində prezident seçkilərini dəsteklədiyini təsdiqləyib. Reklamlarda namızəd adı çəkilməməsinə baxmayaraq, bunun Kremlin bir strategiyası olduğunu ehtimalları da geniş yayılıb.

Ər-ərvad birgə ariqləmədə qərar vermişdi, oxırda ayrıldular

Er-ərvad ortaq dieta edəndən sonra ayrılib. Buna səbəb kişinin ariqləyə biləməsi, qadınınsa buna nail ola bilməməsi olub. Bu haqda lenta.ru saytı "The Mirror" a istinadən xəbər verib. Kişi bildirib ki, onlar arvadı ilə birləşdə həyatlarını dəyişmək isteyiblər. Çünkü onların hər ikisinin çəkisi 136 kilo idir və məhz aşırı çəkiyə görə heç yerə gedə bilmirdilər. "Biz məzuniyyətə çıxmır, birgə gözintiye getmirdik. Ümumiyyətlə, heç nə etmirdik. Sadəcə, hərdən yemək üçün bayra çıxanda da bütün gün telefonla oynayırıq".

Kişinin sözlərinə görə, onlar gün ərzində üç dəfə yemək hazırlamır, əksinə, sifariş edirdilər. Cinsi həyatları isə əvvəller bir qədər çətin idi, sonradan isə bunu təmən tərgidiblər. Kişi ariqləmə işini ciddiye aldıq üçün daha çox gözintiye çıxbı, idmanla məşğul olub və tele-



fonuna kalorini hesablayan sistem yükləyib. Bir ayda 4.5 kilo ariqlayıb, növbəti ay larda isə uğurlu nəticə özünü göstərib. Amma onun arvadı bir ay idman zalına gedəndən sonra bundan beziib. Bundan sonra isə qadınının ariqlədilərini görüb, ona düşməncəsinə yanaşmağa başlayıb. Önce yataqları ayırib, ardınca isə yolda-

şı ile sms və elektron məktub vasitəsilə ünsiyyət qurmağa başlayıb. Bir günse ona məktub yazaraq boşanmaq istədiyini deyib. Məktubda belə deyildi: "Sən artıq mənim xoşuma gəlmirsən. Həyatımı səndən kənardıa qurmaq isteyirəm. Sən də artıq çəkime görə mənə istehza edənlərdən birisən".

qadınları qətlə yetirmək istəyir. Onun bu etiraflarından xəbər tutan polis onu yenidən həbs edib. İştintaq zamanı eyni zamanda bəyan edib ki, onu yaxalayan polisi və uşaqlarını da öldürmək isteyir. Eyni təhdidləri o, türmə işçilərinə və onu müayinə edən psixiatra da ünvanlayıb.

İnsanları öldürmək istəyi Uilyamsda 5 il bundan əvvəl beynindəki şishi götürmək üçün keçirilən əməliyyatdan sonra yaranıb. Onun davranışları dəyişib, silah gəzdirməyə və qanunları pozmağa başlayıb. Məhkəmə zamanı psixiatr onun davranışları ilə bağlı birmənəli rəy verebiləyib. Hakim bildirib ki, Uilyams insanları bəlli bir zövqle təhdid edib və təhdidlərini həyata keçirmək arzusunu da nümayiş etdirib. Nəticədə hakim ona 4 il cəza verib. Bununla yanaşı, cəza müddəti ictimai təhlükəsizliyi pozmaq baxımdan 5 ilə qədər artırıla bilər.

Beyin əməliyyatı keçirən britaniyalı bütün sarışınları öldürmək istəyir



Böyük Britaniyada beyin əməliyyatı keçirən 47 yaşlı Maykl Uilyams əməliyyatdan sonra bütün sarışınları qətlə yetirmək istəyib. 4 il müddətindən azadlıqdan məhrum edilən ingilisin qəribə hekayəsi var. Onu 2017-ci ilin sentyabrında

olində beysbol taxtası və biçaqla yaxalayıblar. Bundan öncə də kişinin həyatında bir çox qanun pozuntuları olub. Polise açıqlamasında kişi bildirib ki, onu maraqlandıran qadının maşınınu vurmağa hazırlaşdı. Bundan başqa, o, etraf edib ki, bütün sarışın

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahalla ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

QOÇ - Yeni əlaqələr yaratmaq, perspektivli sövdəleşmələrə başlamaq gün ərzində üzərinizə düşən başlıca vəzifə olmalıdır. İşlərin çoxluğundan xoflanmayın. Əsası odur ki, nəticə xeyrinizdir.

BUĞA - Ulduzların düzümünə əsasən bu gündən etibarən şəxsi işlərinizdə müsbət dönüş yaranmalıdır. Bunun üçün müttəfiqlərinizle daha sıx əlaqə saxlamalı, yalan vədler verməməlisiniz.

ƏKİZLƏR - Gürün ümumi mənzərəsi qənaətbəxs olsa da, insanlarla münasibətdə bir qədər ehtiyatlı tərəpnəməlisiniz. Çünkü gün ərzində ciddi münəqşələrlə üzləşmə ehtimalınız var. Pul da gözlənilir.

XƏRÇƏNG - Rastlaşığınız situasiyaların mürekkebliyində qorxmayıñ. Ən azı ona görə ki, atlığınız her bir addım ulduzlar tərəfindən dəsteklənir. Sevdiniz şəxslə münasibətləri qoruyun.

ŞİR - İqlimin necəliyinə baxmayaraq, evde oturmağa lüzum yoxdur. Çünkü siz müvəffəqiyyət gözləyir. Sevindirici xəbərlər, şəxsi işlərinizdə müsbət dönüş də mümkündür.

QIZ - Xoş bir gün yaşayacağınızdan xəber verən ulduzlar maraqlı insanlarla rastlaşığınızı bildirir. Dəvətlərdən boyun qaçırmasın. İmkan tapıb müqəddəs ziyrətgahlara da baş çəkin.

TƏRƏZİ - Ümumi kosmik mənzərə pozitiv olduğundan gün ərzində uğurlarınız çox olacaq. Rastlaşığınız hadisələrin müsbət çalar daşılması və maddi problemlərinizin tənzimlənməsi siz sevindirəcək.

ƏQRƏB - Fəaliyyətlə bağlı vəziyyətiniz qənaətbəxs olacaq. Şəxsi büdcənizdə də uğurlarınız mümkündür. Size ümidi və sevgi bəsleyənlərin inamından sui-istifadə etməyin. Təşəbbüskar olun.

OXATAN - Şad xəbərlər yolunuzu gözləyir. Hətta yeni və maraqlı təkliflər almaq ehtimalınız da var. Nahar ərefəsində qarşınıza çıxan şanslardan istifadə edin ki, gələcək günləriniz xoş olsun.

ÖGLAQ - Saat 12-ya qədər istirahət edib sonrakı müddətdə isə aktiv fəaliyyət keçin. Aldığınız təkliflərə ciddi yanaşın, Qərar çıxararkən qətiyyətli olun. Reallıqdan kənara çıxmayın.

SUTÖKƏN - Bir qədər qalmاقlı gündür. Təxminən saat 16-ya qədər proseslər mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, dua və ziyarətlərinizi əsirgəməyin. Özünüzü təmkinli aparın, səhhətinizə fikir verin.

BALIQLAR - Təxminən saat 15-ə qədər hər bir məsələdə neytral mövqə seçməlisiniz. Çünkü göstərilən müddətdə orqanızınızdə passivlik hökm sürəcək. Sonrakı ərefəni ailə-sevgi məsələlərinə həsr edin.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Ölümçül viruslarla işləyən amerikalı xəstələndi və sırli şəkildə itdi



ABS-in Atlant şəhər polisi xəstəliklərin nəzarəti və profilaktikası mərkəzinin 2 həftə önce yoxa çıxan əməkdaşını axtarır. Bu haqda "CBS News" xəbər verib. Polisin məlumatına görə, 35 yaşlı Timoti Cerrel Kanninjemi sonuncu defə 12 fevralda görüblər. Həmin gün o, özünü pis hiss etdiyi üçün yerli xəstəxanaya zəng edib. İtmis şəxsin ailisi onun evində özüne məxsus olan maşın, aclar, kredit kartları, pulqabı, telefon və itinim olduğunu aşkarlayıb. İtmis amerikanın bacısı isə deyib ki, özünü dehşət dolu serialın qəhrəmən kimi hiss edir. Polis amerikalı gənc barede istenilən informasiyani verənə 10 min dollar mükafat təklif edir.

"Ny-York Tayms" qəzetiin melumatına görə, Kanninjemi ölümçül viruslar Ebola və Zikanın müalicəsi zamanı yaranan sepiklərin arasında təsdiqləndi. Artıq sosial şəbəkələrdə ölümçül virusla işləyən gəncin sırı yoxa çıxmasının təsadüfi olmadığı ilə bağlı versiyalar səslənir. Güman edilir ki, Kanninjemi məhə bu virusdan dünyasını dəyişib.

Səhifəni hazırladı: SELCAN

Redaktor:
Nazim SABIROĞLU

Lisenziya N: B 114
SAYI: 5.100